

Beynəlxalq kommersiya işi-0717(eyani 300)

1. Sual: Beynəlxalq kommersiya sövdələşməsinin əlamətləri hansılardır? (Çəki: 1)

- ☐ sövdələşmə predmetinin satıcı ölkənin sərhədlərindən kənara hərəkət etməsi
 - ☐ ödənişin xarici valyuta ilə həyata keçirilməsi
 - ☐ müxtəlif milli tərəflər arasında sövdələşmənin həyata keçirilməsi
 - ☐ **müəssisələri müxtəlif ölkələrdə yerləşən partnyorlar arasında sövdələşmənin həyata keçirilməsi**
 - ☐ sövdələşmə predmetinin alıcı ölkənin sərhədlərindən kənara hərəkət etməsi
-

2. Sual: Satıcının konkret alıcıya ünvanlanan və cavab üçün müddət göstərilən təklifi necə adlanır? (Çəki: 1)

- ☐ ofert
 - ☐ aksept
 - ☐ **möhkəm ofert**
 - ☐ sərbəst ofert
 - ☐ möhkəm aksept
-

3. Sual: Əvvəllər başqa bazardan alınmış malın emal olunmadan xarici bazarda satışı necə adlanır? (Çəki: 1)

- ☐ ixrac
 - ☐ idxal
 - ☐ **təkrar ixrac**
 - ☐ təkrar idxal
 - ☐ komissiya müqaviləsi
-

4. Sual: Firma tərəfindən maşın və avadanlıqların, texnologiyaların, bəzən isə zavodlar komplektinin qərara alınmış avadanlıqda buraxılan xammal, yarımfabrikatlara mübadilə ilə qarşılıqlı tədarüklə satışı nədir? (Çəki: 1)

- ☐ barter
 - ☐ qarşılıqlı tədarük sövdələşmələri
 - ☐ lizinq
 - ☒ **kompensasiya sövdələşmələri**
 - ☐ Hayrinq
-

5. Sual: Xaricdən gətirməklə əvvəllər ixrac olunmuş və emala məruz qalmamış əmtəənin (malın) satışı necə adlanır? (Çəki: 1)

- ☐ barter
 - ☒ **təkrar idxal**
 - ☐ idxal
 - ☐ təkrar ixrac
 - ☐ əmtəə (mal) mübadiləsi
-

6. Sual: Əsas kommersiya əməliyyatlarına aid deyil: (Çəki: 1)

- ☐ maddi formada əmtəə (mal) mübadiləsi
 - ☐ elmi-texniki biliklərlə mübadilə üzrə
 - ☐ icarə
 - ☐ texniki xidmətlərlə mübadilə üzrə
 - ☒ **beynəlxalq əmtəə (mal) mübadiləsini təmin edən əməliyyatlar**
-

7. Sual: Texniki yardımın bilavasitə icraçıları hansı təşkilatdır? (Çəki: 1)

- ☒ **PROON**
- ☐ UNIDO
- ☐ UNKTAD

☐ UNESCO

☐ MOT

8. Sual: Azərbaycanın Ümumdünya Ticarət Təşkilatına üzvlüyü hansı müsbət nəticələr verə bilər: (Çəki: 1)

☐ Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə tam təminat verilir

☐ Azərbaycanın xarici borcları silinə bilər

☐ Azərbaycana daha ağır şərtlərlə kreditlər ayrıla bilər

☐ **Azərbaycanın xarici ölkələrdə ticarətində məhdudiyyətlər aradan götürülər**

☐ Azərbaycana investisiya axınları sürətlə artar

9. Sual: İdxal rüsumlarının tətbiqindən kim itirir: (Çəki: 1)

☐ **idxal ölkəsinin istehlakçıları**

☐ idxal ölkəsinin istehsalçıları

☐ gömrük tarifi tətbiq edən ölkə

☐ ixrac ölkəsinin istehlakçıları

☐ ixrac ölkəsinin istehsalçıları

10. Sual: ÜTT-nin əsas vəzifəsi nədir: (Çəki: 1)

☐ İEO üçün əlverişli ticarət şəraiti yaratmaq

☐ İqtisadi cəhətdən zəif olan ölkələrin xarici ticarət siyasətini formalaşdırmaq

☐ **Ticarət məhdudiyyətləri və gömrük tariflərinin liberallaşdırılmasından**

☐ İEO-də gömrük tariflərinin yüksəldilməsi

☐ Üzvü olmayan ölkələrə qarşı proteksionist siyasəti dəstəkləməkdən

11. Sual: Aşağıdakılardan biri qeyri-tarif tənzimlənmənin gizli metodlarından deyil: (Çəki: 1)

- ☐ dövlət alışları
 - ☐ texniki maneələr
 - ☐ vergi və yığımlar
 - ☒ **subsidiyalar**
 - ☐ yerli komponentlərin olması tələbi
-

12. Sual: Aşağıdakılardan yalnız biri xarici ticarət siyasətinin tarif vasitəsidir: (Çəki: 1)

- ☐ vergi və yığımlar
 - ☒ **gömrük rüsumları**
 - ☐ subsidiyalar
 - ☐ lisenziyalaşdırma
 - ☐ kreditləşdirmə
-

13. Sual: Xarici ticarətin dövlət tənzimlənməsinə aid deyil: (Çəki: 1)

- ☐ gömrük tarifləri
 - ☐ lisenziyalaşma
 - ☐ kvotalaşdırma
 - ☒ **təkrar idxal**
 - ☐ ixracın birbaşa subsidiyalaşdırılması
-

14. Sual: Gömrük rüsumlarına cəlb edilərək, həmin rüsumların dərəcəsini əks etdirən sistemləşdirilmiş əmtəə siyahısına: (Çəki: 1)

- ☐ gömrük tarifi növü deyildir
- ☐ gömrük rüsumları deyildir
- ☒ **gömrük tarifləri deyildir**

- ☐ aksiz vergisi deyilir
 - ☐ əlavə dəyər vergisi deyilir
-

15. Sual: Gömrük tarifiinin aşağıdakı forması vardır: (Çəki: 1)

- ☐ əmtəənin ştrix-kodu və gömrük rüsumunun dərəcəsi
 - ☐ əmtəənin adı və gömrük rüsumunun dərəcəsi
 - ☐ mənsub olduğu ölkə, əmtəənin adı və gömrük rüsumunun dərəcəsi
 - ☒ **əmtəənin kodu, adı və gömrük rüsumunun dərəcəsi**
 - ☐ əmtəənin ştrix-kodu, mənsubiyyəti və gömrük rüsumunun dərəcəsi
-

16. Sual: Ticarət və tariflər üzrə Baş Sazişin ən əsas prinsiplərinə aid deyil: (Çəki: 1)

- ☒ **gömrük tariflərinin tədricən artırılması**
 - ☐ ən əlverişli rejim
 - ☐ inkişaf etməkdə olan ölkələrə preferensiyaların tətbiqi
 - ☐ gömrük tariflərinin tədricən azaldılması
 - ☐ ticarət sahəsində ölkələrə diskriminasiyanın tətbiq edilməməsi
-

17. Sual: «Məhsulun pay bölgüsü» sövdələşməsində sərmayəçinin mülkiyyət hüququ nəyədir: (Çəki: 1)

- ☐ Bütün istehsal olunmuş məhsula
 - ☐ Əldə olunan bütün gəlirə
 - ☐ Sərmayə qoyulmuş obyektin bütün ərazi və resurslarına
 - ☒ **Gəlirin bir hissəsinə**
 - ☐ Bütün satılan məhsula
-

18. Sual: «Məhsulun pay bölgüsü» sövdələşməsində, bu sövdələşmə üzrə görülmə işlərin nəticəsində əldə olunan bütün dağ filiz nümunələri və əlavə məhsullara mülkiyyət hüququ aiddir: (Çəki: 1)

- ☐ Sərmayəçinin özünə
 - ☐ Mədənlərin sahibinə
 - ☒ **Dövlətə**
 - ☐ Podrat təşkilatlara
 - ☐ Bərabərlik prinsipi ilə dövlətə və sərmayəçiyə
-

19. Sual: «Məhsulun pay bölgüsü» sövdələşməsi zamanı xarici sərmayəçi mədənlərdən istifadə üçün dövlətə birdəfəlik ödəmə edirsə bu: (Çəki: 1)

- ☐ ƏDV-dir
 - ☐ Aksiz rüsumudur
 - ☐ İstehsal olunmuş məhsula vergidir
 - ☒ **Bonusdur**
 - ☐ Mənfəət məhsuluna vergidir
-

20. Sual: Beynəlxalq kommersiya əməliyyatlarının əsas subyektinə aid deyil: (Çəki: 1)

- ☐ TMK
 - ☒ **Məhsul və xidmətlər**
 - ☐ Firmalar
 - ☐ Sahibkar ittifaqları
 - ☐ Dövlət orqanları
-

21. Sual: Adları çəkilən beynəlxalq təşkilatlardan hansı dünya bazarında kontragent kimi çıxış edir? (Çəki: 1)

- ☒ YUNESKO

- ☒ **PROON**
 - ☐ Dünya Bankı
 - ☐ YUNKTAD
 - ☐ ÜTT
-

22. Sual: Vyana konvensiyası neçə hissədən ibarətdir? (Çəki: 1)

- ☐ 3
 - ☐ 6
 - ☐ 2
 - ☒ 4
 - ☐ 5
-

23. Sual: Ümumi preferensiya sisteminin tətbiqinə dair qərar qəbul edən təşkilat hansıdır? (Çəki: 1)

- ☐ ÜTT
 - ☐ BƏT
 - ☐ Beynəlxalq Gömrük Təşkilatı
 - ☐ Beynəlxalq Ticarət Palatası
 - ☒ **YUNKTAD**
-

24. Sual: Ümumi preferensiya sistemi neçənci ildən tətbiq edilir? (Çəki: 1)

- ☐ 1960
- ☐ 1965
- ☐ 1971
- ☒ **1975**

☐ 1980

25. Sual: Valyutasız əsasda qarşılıqlı mübadilə edilən məhsulların qiyməti və miqdarı tərəflər arasında əvvəlcədən razılaşdırılırsa, bu sövdələşmə necə adlanır? (Çəki: 1)

- ☐ barter
 - ☐ kommersiya əsasında kompensasiya sövdələşmələri
 - ☒ **birbaşa kompensasiya sövdələşmələri**
 - ☐ istehsal əməkdaşlığına dair kompensasiya sövdələşməsi
 - ☐ centlemen sövdələşmələri
-

26. Sual: YUNKTİM sövdələşməsi nədir? (Çəki: 1)

- ☐ qarşılıqlı alqı sövdələşməsi
 - ☐ qısamüddətli kompensasiya sövdələşməsi
 - ☒ **uzunmüddətli avans alqıları**
 - ☐ paralel sövdələşmələr
 - ☐ maliyyə öhdəliklərinin ötürülməsi sövdələşməsi
-

27. Sual: Qısamüddətli kompensasiya sövdələşməsinə aid deyil: (Çəki: 1)

- ☐ ikitərəfli kompensasiya sövdələşməsi
 - ☐ hissə-hissə kompensasiya sövdələşməsi
 - ☐ tam kompensasiya sövdələşməsi
 - ☐ üçtərəfli kompensasiya sövdələşməsi
 - ☒ **maliyyə öhdəliklərinin ötürülməsi sövdələşmələri**
-

28. Sual: Beynəlxalq kommersiya əməliyyatlarının növləri: (Çəki: 1)

- ☐ Birbaşa və dolay

- ☒ **Əsas və köməkçi (təminedic)**
 - ☐ Birbaşa və köməkçi (təminedic)
 - ☐ Əsas və dolayı
 - ☐ Əsas, ikinci dərəcəli, əlavə
-

29. Sual: Beynəlxalq ticarətdə malların və xidmətlərin alqı-satqısı üzrə müqavilə münasibətlərində iştirak edən tərəflər necə adlanır? (Çəki: 1)

- ☐ agent
 - ☒ **kontragent**
 - ☐ kontroferta
 - ☐ broker
 - ☐ komissioner
-

30. Sual: Vyana Konvensiyası hansı hissələrdən ibarətdir: (Çəki: 1)

- ☐ Əsas müddəalar; tərəflər haqqında müddəalar; müqavilənin bağlanması; son müddəalar;
 - ☐ Tərəflərin adları; müqavilənin obyekt; tətəbiq sferası; nəticə;
 - ☐ Tətəbiq sferası; tərəflər haqqında müddəalar; müqavilənin bağlanması; son müddəalar;
 - ☒ **Tətəbiq sferası və əsas müddəalar; müqavilənin bağlanması; məhsulun alqı-satqısı; nəticə;**
 - ☐ Əsas müddəalar; tərəflərin adları; müqavilənin obyekt; nəticə;
-

31. Sual: Dempinq nədir? (Çəki: 1)

- ☒ **ticarət siyasətinin maliyyə qeyri-tarif metodu olaraq ixrac qiymətlərinin normal qiymətlərdən aşağı səviyyəyə salınması yolu ilə əmtəələrin xarici bazarlara ixracının dəstəklənməsini nəzərdə tutur**
- ☐ ticarət siyasətinin gizli qeyri-tarif metodu olaraq ixrac qiymətlərinin normal

qiymətlərdən aşağı səviyyəyə salınması yolu ilə əmtəələrin xarici bazarlara ixracının dəstəklənməsini nəzərdə tutur

☐ ticarət siyasətinin tarif metodu olaraq ixrac qiymətlərinin normal qiymətlərdən aşağı səviyyəyə salınması yolu ilə əmtəələrin xarici bazarlara ixracının dəstəklənməsini nəzərdə tutur

☐ ticarət siyasətinin maliyyə qeyri-tarif metodu olaraq ixrac qiymətlərinin normal qiymətlərdən yuxarı qaldırılması yolu ilə əmtəələrin xarici bazarlara ixracının dəstəklənməsini nəzərdə tutur

☐ ticarət siyasətinin gizli qeyri-tarif metodu olaraq ixrac qiymətlərinin normal qiymətlərdən yuxarı qaldırılması yolu ilə əmtəələrin xarici bazarlara ixracının dəstəklənməsini nəzərdə tutur

32. Sual: “Məhsulun pay bölgüsü” üzrə sövdələşmələr hansı növ qarşılıqlı ticarət sövdələşmələrinə aiddir: (Çəki: 1)

☐ Maliyyə öhdəliklərinin ötürülməsi ilə bağlı sövdələşmələrə

☐ Valyutasız mal mübadiləsi və kompensasiya sövdələşmələrinə

☐ Kommersiya əsaslı kompensasiya sövdələşmələrinə

☐ **İstehsal əməkdaşlığı haqqında razılaşma əsasında kompensasiya sövdələşmələrinə**

☐ İcrası uzun müddətə nəzərdə tutulan sövdələşmələrə

33. Sual: İstehsal əməkdaşlığı haqqında razılaşma əsasında kompensasiya sövdələşmələrinə aiddir: (Çəki: 1)

☐ **Məhsulların əks alışı ilə müşayiət olunan iri miqyaslı uzunmüddətli kompensasiya sövdələşmələri; “Məhsulun pay bölgüsü” üzrə sövdələşmələr ; “İnkişaf-idxal” sövdələşmələri**

☐ Məhsulların əks alışı ilə müşayiət olunan iri miqyaslı uzunmüddətli kompensasiya sövdələşmələri; Barter sövdələşmələri; Birbaşa kompensasiya sövdələşmələri;

☐ Barter sövdələşmələri; Qarşılıqlı alış; Təcili avans alqısı

☐ Birbaşa kompensasiya sövdələşmələri; “Məhsulun pay bölgüsü” üzrə sövdələşmələr ; “İnkişaf-idxal” sövdələşmələri

☐ “Məhsulun pay bölgüsü” üzrə sövdələşmələr ; Birbaşa kompensasiya

34. Sual: Firmanın əsas məqsədinə aiddir: (Çəki: 1)

- ☐ Sahibkarların maraqlarını qorumaq
 - ☒ **Mənfəət əldə etmək**
 - ☐ Biznesmenlərin maraqlarını müdafiə etmək
 - ☐ Məhsulun istehlakını həyata keçirmək
 - ☐ Sahibkarlara kömək etmək
-

35. Sual: Məhsulların təsviri və kodlaşdırılmasının harmonikləşdirilmiş sistemi (HS) hansı tarixdən qüvvəyə minmişdir? (Çəki: 1)

- ☒ **1988-ci il yanvarın 1-dən**
 - ☐ 1989-ci il dekabrın 1-dən
 - ☐ 1994-cü il dekabrın 1-dən
 - ☐ 1995-ci il yanvarın 1-dən
 - ☐ 2000-ci il dekabrın 1-dən
-

36. Sual: Antidempinq rüsumu nədir? (Çəki: 1)

- ☐ ticarət siyasətinin maliyyə qeyri-tarif metodu olaraq ixrac qiymətlərinin normal qiymətlərdən aşağı səviyyəyə salınması yolu ilə əmtəələrin xarici bazarlara ixracının dəstəklənməsini nəzərdə tutur
- ☒ **əmtəənin daxili və xarici bazarlarda satış qiymətlərinin fərqi həcmində müəyyən edilməklə, idxal ölkəsi tərəfindən həyata keçirilən qeyri-ədalətli qiymət rəqabətinin mənfi nəticələrinin aradan qaldırmaq məqsədilə tətbiq edilir**
- ☐ ticarət siyasətinin tarif metodu olaraq ixrac qiymətlərinin normal qiymətlərdən aşağı səviyyəyə salınması yolu ilə əmtəələrin xarici bazarlara ixracının dəstəklənməsini nəzərdə tutur
- ☐ ticarət siyasətinin gizli qeyri-tarif metodu olaraq ixrac qiymətlərinin normal qiymətlərdən aşağı səviyyəyə salınması yolu ilə əmtəələrin xarici bazarlara ixracının dəstəklənməsini nəzərdə tutur

☐ ticarət siyasətinin kəmiyyət qeyri-tarif metodu olaraq ixrac qiymətlərinin normal qiymətlərdən aşağı səviyyəyə salınması yolu ilə əmtəələrin xarici bazarlara ixracının dəstəklənməsini nəzərdə tutur

37. Sual: Birbaşa kompensasiya sövdələşmələri hansı növ qarşılıqlı ticarət sövdələşmələrinə aiddir: (Çəki: 1)

- ☐ Maliyyə öhdəliklərinin ötürülməsi ilə bağlı sövdələşmələr
 - ☐ **Valyutasız mal mübadiləsi və kompensasiya sövdələşmələri**
 - ☐ Kommersiya əsaslı kompensasiya sövdələşmələri
 - ☐ İstehsal əməkdaşlığı haqqında razılaşma əsasında kompensasiya sövdələşmələri
 - ☐ İcrası uzun müddətə nəzərdə tutulan sövdələşmələr
-

38. Sual: Paralel sövdələşmələr hansı növ qarşılıqlı ticarət sövdələşmələrinə daxildir və xarakterik xüsusiyyəti hansıdır: (Çəki: 1)

- ☐ Kommersiya əsaslı kompensasiya sövdələşmələrə aid olub, bir müqavilə ilə rəsmiləşir
 - ☐ **Kommersiya əsaslı kompensasiya sövdələşmələrə aid olub, iki ayrı müqavilə bağlanır**
 - ☐ Valyutasız mal mübadiləsi və kompensasiya sövdələşmələrinə aid olub, iki ayrı müqavilə bağlanır
 - ☐ İstehsal əməkdaşlığı haqqında razılaşma əsasında kompensasiya sövdələşmələrinə aid olub, iki ayrı müqavilə bağlanır
 - ☐ İstehsal əməkdaşlığı haqqında razılaşma əsasında kompensasiya sövdələşmələrinə aid olub, bir müqavilə bağlanır
-

39. Sual: Beynəlxalq statistikada idxal ixrac əməliyyatlarının uçotu zamanı məhsulların qiyməti nəyə əsasən uçota alınır: (Çəki: 1)

- ☐ ticarət vasitəçilərinə verilən mükafata əsasən
- ☐ **alqı-satqı kontraktlarında göstərilən qiymətə əsasən**
- ☐ ticarət vasitəçilərinə verilən mükafata və alqı-satqı kontraktlarının qiymətinə əsasən

- ☐ ticarət vasitəçilərinə verilən mükafatı toplamaqla
 - ☐ bütün cavablar doğrudur
-

40. Sual: Aşağıdakılardan hansı köməkçi (təminədar) kommersiya əməliyyatıdır: (Çəki: 1)

- ☐ Patent, lisenziya, «now-how» ticarəti formasında elmi-texniki biliklərlə mübadilə
 - ☐ Texniki xidmətlərlə mübadilə
 - ☐ İnformasiya və idarəetmənin təkmilləşdirilməsi sahəsində məsləhət xidmətlərinin təqdim edilməsi
 - ☐ **Yüklərin sığortalanması**
 - ☐ Beynəlxalq turizm
-

41. Sual: Möhkəm oferta: (Çəki: 1)

- ☐ Müəyyən partiya məhsul satışı üzrə müddət qeyd edilməklə, oferent tərəfindən bir neçə alıcıya göndərilmiş və satıcının bu müddət ərzində öz təklifi ilə bağlılığını göstərən, digər alıcıya anoloji təklifi göndərə bilmədiyi yazılı təklifdir.
 - ☐ Müəyyən partiya məhsul satışı üzrə müddət qeyd edilməməklə, oferent tərəfindən bir mümkün alıcıya göndərilmiş və digər alıcıya anoloji təklifi göndərə bilmədiyi yazılı təklifdir.
 - ☐ Müəyyən partiya məhsul satışı üzrə müddət qeyd edilməməklə, oferent tərəfindən bir neçə alıcıya göndərilmiş və digər alıcıya anoloji təklifi göndərə bilmədiyi yazılı təklifdir.
 - ☐ Müəyyən partiya məhsul satışı üzrə müddət qeyd edilməklə, oferent tərəfindən bir mümkün alıcıya göndərilmiş və satıcının bu müddət ərzində öz təklifi ilə bağlılığını göstərən, digər alıcıya anoloji təklifi göndərə bilmədiyi şifahi təklifdir.
 - ☐ **Müəyyən partiya məhsul satışı üzrə müddət qeyd edilməklə, oferent tərəfindən bir mümkün alıcıya göndərilmiş və satıcının bu müddət ərzində öz təklifi ilə bağlılığını göstərən, digər alıcıya anoloji təklifi göndərə bilmədiyi yazılı təklifdir.**
-

42. Sual: Beynəlxalq alqı-satqı müqavilələrinə tətbiq edilən hüquqi qaydalara dair konvensiya neçənci ildə qəbul edilmişdir? (Çəki: 1)

- ☐ 1975

☐ 1980

☐ 1985

☐ 1990

☐ 2000

43. Sual: Barter sövdələşmələri hansı növ qarşılıqlı ticarət sövdələşmələrinə aiddir: (Çəki: 1)

☐ Maliyyə öhdəliklərinin ötürülməsi ilə bağlı sövdələşmələrə

☐ **Valyutasız mal mübadiləsi və kompensasiya sövdələşmələrinə**

☐ Kommersiya əsaslı kompensasiya sövdələşmələrinə

☐ İstehsal əməkdaşlığı haqqında razılaşma əsasında kompensasiya sövdələşmələrinə

☐ İcrası uzun müddətə nəzərdə tutulan sövdələşmələrə

44. Sual: Centlmen sövdələşmələri hansı növ qarşılıqlı ticarət sövdələşmələrinə daxildir və xarakterik xüsusiyyəti hansıdır: (Çəki: 1)

☐ Kommersiya əsaslı kompensasiya sövdələşmələrə aid olub, ixracatçı öhdəliyində hüquqi qüvvəyə malikdir

☐ **Kommersiya əsaslı kompensasiya sövdələşmələrə aid olub, ixracatçı öhdəliyində hüquqi qüvvəyə malik deyil**

☐ Valyutasız mal mübadiləsi və kompensasiya sövdələşmələrinə aid olub, ixracatçı öhdəliyində hüquqi qüvvəyə malik deyil

☐ İstehsal əməkdaşlığı haqqında razılaşma əsasında kompensasiya sövdələşmələrinə aid olub, ixracatçı öhdəliyində hüquqi qüvvəyə malikdir

☐ İstehsal əməkdaşlığı haqqında razılaşma əsasında kompensasiya sövdələşmələrinə aid olub, ixracatçı öhdəliyində hüquqi qüvvəyə malik deyil

45. Sual: Məhsulların istehsal və ya emal olunduğu, kənd təsərrüfatı məhsullarının yetişdirildiyi, faydalı qazıntıların hasil edildiyi, hazır məhsulların tam və ya qismən hazırlanmış olduğu ölkə necə adlanır? (Çəki: 1)

- ☐ Təyinat ölkəsi
 - ☐ **Mənşə ölkəsi**
 - ☐ İdxal ölkəsi
 - ☐ Tranzit ölkə
 - ☐ İxrac ölkəsi
-

46. Sual: Əmtənin ixracını və ya idxalını müəyyən müddət ərzində müəyyən edilmiş kəmiyyət və ya məbləğ həddində məhdudlaşdıran kəmiyyət qeyr-tarif vasitəsi nədir? (Çəki: 1)

- ☐ lisenziya
 - ☐ **kvota**
 - ☐ dempinq
 - ☐ subsidiya
 - ☐ dövlət alışları
-

47. Sual: Aşağıdakılardan hansı əsas kommersiya əməliyyatıdır: (Çəki: 1)

- ☐ Yüklərin beynəlxalq daşınması
 - ☐ Nəqliyyat-ekspedisiya xidmətləri
 - ☐ Yüklərin sığortalanması
 - ☐ Beynəlxalq daşımalarda yüklərin saxlanması
 - ☐ **İcarə əməliyyatları**
-

48. Sual: Beynəlxalq kommersiya əməliyyatlarının həyata keçirilməsinin hansı metodları var: (Çəki: 1)

- ☐ Birinci dərəcəli və ikinci dərəcəli
- ☐ Birbaşa və qarşılıqlı

☐ **Birbaşa və dolay**

☐ Əsas və köməkçi

☐ Əsas və sonrakı

49. Sual: Təkrar idxal nədir? (Çəki: 1)

☐ ölkəyə şəxsi istehlak, sənaye, tikinti, kənd təsərrüfatı və digər müəssisələr üçün digər istehsalçı ölkələr və ya vasitəçi ölkələrdən məhsulların idxal edilməsi

☐ ölkəyə şəxsi istehlak, sənaye, tikinti, kənd təsərrüfatı və digər müəssisələr üçün digər istehsalçı ölkələr və ya vasitəçi ölkələrdən məhsulların idxal edilməsi

☐ ölkəyə əvvəllər gətirilmiş məhsulların emal olunmadan ölkədən çıxarılması

☐ ölkədə istehsal olunmuş, yetişdirilmiş və ya hasil edilmiş məhsulların, həmçinin ölkəyə əvvəllər idxal olunmuş məhsulların emal olunmadan ölkədən ixrac edilməsi

☐ **əvvəllər ölkədən ixrac edilmiş məhsulların emal olunmadan yenidən ölkəyə idxal edilməsi**

50. Sual: Sərbəst oferta: (Çəki: 1)

☐ Müəyyən partiya məhsul satışı üzrə müddət qeyd edilməməklə, oferent tərəfindən bir mümkün alıcıya göndərilmiş və satıcının bu müddət ərzində öz təklifi ilə bağlılığı olmayan yazılı təklifdir

☐ **Müəyyən partiya məhsul satışı üzrə müddət qeyd edilməməklə, oferent tərəfindən bir neçə mümkün alıcıya göndərilmiş və satıcının bu müddət ərzində öz təklifi ilə bağlılığı olmayan yazılı təklifdir**

☐ Müəyyən partiya məhsul satışı üzrə müddət qeyd edilməklə, oferent tərəfindən bir neçə mümkün alıcıya göndərilmiş və satıcının bu müddət ərzində öz təklifi ilə bağlılığı olan yazılı təklifdir

☐ Müəyyən partiya məhsul satışı üzrə müddət qeyd edilməklə, oferent tərəfindən bir neçə mümkün alıcıya göndərilmiş və satıcının bu müddət ərzində öz təklifi ilə bağlılığı olan şifahi təklifdir

☐ Müəyyən partiya məhsul satışı üzrə müddət qeyd edilməməklə, oferent tərəfindən bir neçə mümkün alıcıya göndərilmiş və satıcının bu müddət ərzində öz təklifi ilə bağlılığı olmayan şifahi təklifdir

51. Sual: Tarif eskalasiyası dedikdə nə başa düşülür? (Çəki: 1)

- ☐ **əmtəələrin emal səviyyəsi artdıqca onlara tətbiq edilən gömrük vergilərinin səviyyəsinin artımı**
 - ☐ əmtəələrin emal səviyyəsi artdıqca onlara tətbiq edilən gömrük vergilərinin səviyyəsinin azalması
 - ☐ əmtəələrin emal səviyyəsinin artması
 - ☐ əmtəələrin emal səviyyəsinin azalması
 - ☐ əmtəələrin emal səviyyəsi artdıqca onlara tətbiq edilən gömrük vergilərinin səviyyəsinin sabit qalması
-

52. Sual: Məktub-öhdəlik əsasında mal mübadiləsi haqqında razılaşmalar hansı növ qarşılıqlı ticarət sövdələşmələrinə aiddir: (Çəki: 1)

- ☐ Maliyyə öhdəliklərinin ötürülməsi ilə bağlı sövdələşmələr
 - ☐ **Valyutasız mal mübadiləsi və kompensasiya sövdələşmələri**
 - ☐ Kommersiya əsaslı kompensasiya sövdələşmələri
 - ☐ İstehsal əməkdaşlığı haqqında razılaşma əsasında kompensasiya sövdələşmələri
 - ☐ İcrası uzun müddətə nəzərdə tutulan sövdələşmələr
-

53. Sual: Emal səviyyəsinə görə məhsullar bölünür: (Çəki: 1)

- ☐ **Xammal, yarımfabrikat, hazır məhsul**
 - ☐ Xammal, kənd təsərrüfatı məhsulu, sənaye məhsulu
 - ☐ kənd təsərrüfatı məhsulu, sənaye məhsulu
 - ☐ kənd təsərrüfatı məhsulu, sənaye məhsulu, hazır məhsul
 - ☐ xammal, yarımfabrikat, emal olunmamış məhsul, hazır məhsul
-

54. Sual: Beynəlxalq normalara uyğun olaraq beynəlxalq kommersiya sövdələşməsinin yazılı forması nə hesab edilir? (Çəki: 1)

- ☐ **müqavilə**
 - ☐ kontragentlərin yazışması
 - ☐ ixracatçının təklifi və alıcının cavabı
 - ☐ ixracatçının təklifi və alıcının aksenti
 - ☐ alıcının sorğusu və satıcının oferti
-

55. Sual: Tədarük müddətli müqavilə “dərhal” yerinə yetirilir: (Çəki: 1)

- ☐ müqavilə bağlandıqdan sonra növbəti gün
 - ☐ həftə ərzində
 - ☐ alıcının malı qəbul etməyə hazır olduğunu bildirən xəbərdarlıqdan sonra
 - ☐ **müqavilə bağlanan tarixdən 14 gün müddətində**
 - ☐ müqavilə bağlanan tarixdən 1 ay müddətində
-

56. Sual: Xarici ticarət müqavilələrində keyfiyyət üzrə hansı qeydlər istifadə olunur? (Çəki: 1)

- ☐ standart uyğunluğu
 - ☐ texniki şərtlərə uyğunluğu
 - ☐ nümunəyə uyğunluğu
 - ☐ ilkin baxış əsasında keyfiyyətin müəyyən edilməsi
 - ☐ **sadalanların hamısı doğrudur**
-

57. Sual: Müqavilədə tədarükün bazis şərtləri nəyi müəyyən edir? (Çəki: 1)

- ☐ malın daşınması qaydasını
- ☐ satıcı və alıcı arasında malın çatdırılması xərclərinin bölüşdürülməsi
- ☐ sövdələşmənin risk dərəcəsi

- ☐ müqavilənin yerinə yetirilməsinə görə tərəflərin məsuliyyəti
 - ☐ **riskin satıcıdan alıcıya keçməsi**
-

58. Sual: Beynəlxalq alqı-satqı müqavilələrində qiymətin təsbit edilməsinin hansı üsullarından istifadə edilir? (Çəki: 1)

- ☐ dəyişməz qiymət
 - ☐ növbəti təsbitetmələrlə qiymət
 - ☐ hərəkətli qiymət
 - ☐ sürüşkən qiymət
 - ☐ **sadalananların hamısı doğrudur**
-

59. Sual: Xarici ticarət müqavilələri üzrə mübahisələrə adətən harada baxılır? (Çəki: 1)

- ☐ cavabdehin yerli məhkəməsində
 - ☐ ixtisaslaşdırılmış arbitrajda
 - ☐ **müqavilənin imzalandığı yer üzrə ixtisaslaşdırılmış arbitrajda**
 - ☐ müqavilə tərəflərinin göstərdikləri arbitraj məhkəməsində
 - ☐ ziddiyyətlərə ad hoc arbitrajında baxılması
-

60. Sual: Hansı vəziyyət fors-major sayıla bilər? (Çəki: 1)

- ☐ mübahisələrin məhkəmə yolu ilə araşdırılmasının müəyyən edildiyi vəziyyət
 - ☐ beynəlxalq ticarəti tənzimləmənin istənilən dövlət tədbirləri
 - ☐ **tərəflərin qabaqcadan görə bilmədikləri fəvqəladə xarakterli vəziyyət**
 - ☐ müqavilənin yerinə yetirilməsinə əngəl olan vəziyyət
 - ☐ müxtəlif ticari-siyasi vəziyyətlər
-

61. Sual: Beynəlxalq kommersiya sövdələşmələrində müqavilə qiymətlərini müəyyən etmək üçün istifadə olunmur: (Çəki: 1)

- ☐ istehsalçının daxili qiymətləri
 - ☐ birja kotirovkaları
 - ☒ **gömrük orqanlarının hesablama qiymətləri**
 - ☐ faktiki sövdələşmə qiymətləri
 - ☐ dünya əmtəə bazarlarının məlumat qiymətləri
-

62. Sual: Alıcı satıcının bankında özünə xüsusi hesab (bank bu hesabdən satıcının əmrinə tam uyğun şəkildə ödəmələr həyata keçirir) açdıqda, ödəmə forması necə adlanır? (Çəki: 1)

- ☐ inkasso
 - ☐ çek
 - ☐ kredit
 - ☒ **akkreditiv**
 - ☐ bank köçürməsi
-

63. Sual: Xarici ticarətdə mübahisələrin baxılma ardıcılığı necədir? (Çəki: 1)

- ☐ fors-major
 - ☐ nou-hau
 - ☐ demping
 - ☒ **arbitraj**
 - ☐ cavabdehin yerli məhkəməsi
-

64. Sual: Əgər göndərilmə anına yaxın verilmiş əmtəənin (malın) bazar qiyməti dəyişirsə, müqavilə bağlanarkən müəyyən edilmiş, lakin sonralar yenidən baxıla bilən qiymət necə adlanır? (Çəki: 1)

- ☒ **dəyişkən qiymət**

- ☐ növbəti fiksasiyalı qiymət
 - ☐ faktiki sövdələşmə qiyməti
 - ☐ aralıq qiymət
 - ☒ **hərəkətli qiymət**
-

65. Sual: Müəyyən olunmuş qiymətin yenidən baxılmadığı aralıqda bazar qiymətinin müqavilə qiymətindən mümkün kənarlaşma minimumu nə qədərdir? (Çəki: 1)

- ☐ 1–1,5%
 - ☒ **2–5%**
 - ☐ 6–7%
 - ☐ 5–10%
 - ☐ 3–5%
-

66. Sual: İstehsal xərclərinin müqavilənin yerinə yetirildiyi müddətdə baş verən dəyişikliklərini nəzərə alaraq müqavilənin yerinə yetirildiyi anda müqavilə (bazis) qiymətinə yenidən baxılması yolu ilə hesablanmış qiymət necə adlanır? (Çəki: 1)

- ☐ müqavilənin yerinə yetirilməsi prosesində fiksə olunmuş
 - ☐ birja qiyməti
 - ☐ faktiki sövdələşmə qiyməti
 - ☒ **sürüşkən qiymət**
 - ☐ məlumat qiyməti
-

67. Sual: Xüsusi və ya firma informasiya mənbələrində göstərilən qiymətlər necə adlanır? (Çəki: 1)

- ☐ faktiki sövdələşmələrin qiymətləri
- ☒ **nəşr edilən qiymətlər**
- ☐ məlumat qiymətləri

- ☐ birja kotirovkaları
 - ☐ iri firmaların təklif qiymətləri
-

68. Sual: Əgər müqavilədə əmtəənin (malın) dərhal göndərilməsi nəzərdə tutulmuşdursa, bu, satıcının əmtəəni (malı) necə göndərməsi öhdəliyini bildirir? (Çəki: 1)

- ☐ müqavilə imzalandıqdan dərhal sonra
 - ☐ hazırlığına əsasən
 - ☐ müqavilə imzalandıqdan sonrakı gün
 - ☐ **iki həftədən çox olmayan müddət ərzində istənilən gün**
 - ☐ müqavilə imzalanan andan üç gün müddətində
-

69. Sual: Beynəlxalq ticarətdə dünya qiymətlərini xarakterizə edən əsas əlamətləri qeyd edin: (Çəki: 1)

- ☐ onlar kollektiv valyuta ilə müəyyən edilir
 - ☐ bu, beynəlxalq ticarətin orta qiymətləridir
 - ☐ **bu, məhsulun ümumi həcmində əhəmiyyətli payı olan aparıcı istehsalçıların (tədarükçülərinin) mallarının qiymətidir**
 - ☐ onlar sərbəst bazar rəqabəti nəticəsində formalaşır
 - ☐ onlar xarici ticarət sövdələşmələri bağlanarkən xüsusi istiqamət kimi istifadə edilə bilər
-

70. Sual: Aşağıda sadalanan qiymət növlərindən hansı kontrakt qiymətinə aid deyil? (Çəki: 1)

- ☐ dəyişkən qiymətlər
- ☐ sonrakı fiksasiyalı qiymətlər
- ☐ qarışıq qiymətlər
- ☐ möhkəm fiksə olunmuş qiymətlər

☐ məlumat qiymətləri

71. Sual: Şərtlərinə görə satıcının ən az öhdəliyə malik olduğu İnkoterms terminini göstərin: (Çəki: 1)

- ☐ DDU
 - ☐ CFR
 - ☐ FCA
 - ☒ **EXW**
 - ☐ DDP
-

72. Sual: Əsas daşımanın ödəniləndiyi İnkoterms terminini göstərin: (Çəki: 1)

- ☐ CIP
 - ☐ FAS
 - ☐ EXW
 - ☒ **CPT**
 - ☐ FOB
-

73. Sual: Satıcı müqavilələrdə hansı İnkoterms terminini istifadə etdikdə maksimal öhdəliyə malik olar? (Çəki: 1)

- ☐ FOB
 - ☐ DES
 - ☒ **DDP**
 - ☐ FAS
 - ☐ DEQ
-

74. Sual: Alıcı əlavə risklər etmək istəmir, ona görə hansı varianta razılıq verə bilər? (Çəki: 1)

- ☐ FOB
 - ☐ **CIF**
 - ☐ DAF
 - ☐ DES
 - ☐ EXW
-

75. Sual: Hansı İnkotermis terminindən istifadə etdikdə, əsas daşıma müqaviləsinin bağlanması satıcının vəzifəsinə aid olmur? (Çəki: 1)

- ☐ CIF
 - ☐ FOB
 - ☐ **FCA**
 - ☐ FAS
 - ☐ CPT
-

76. Sual: FCA bazis şərti malın harada təhvil verilməsini nəzərdə tutur: (Çəki: 1)

- ☐ göndərmə limanında
 - ☐ təyinat limanında
 - ☐ adı çəkilmiş məntəqədə ilk daşıyana
 - ☐ **şərtləndirilən yerdə daşıyıcıya**
 - ☐ gəmiçiliyə
-

77. Sual: CFR bazis şərtinə əsasən dəniz daşımaları həyata keçirilir: (Çəki: 1)

- ☐ satıcının hesabına və riskinə əsasən
- ☐ satıcının riskinə əsasən, amma alıcının hesabına
- ☐ **alıcının riskinə əsasən, amma satıcının hesabına**

- ☐ alıcının hesabına və riskinə əsasən
 - ☐ ekspeditor kontorunun riski hesabına
-

78. Sual: CPT bazis şərtinə əsasən malın göndərilməsinə görə satıcının öhdəlikləri yerinə yetirilmiş sayılır: (Çəki: 1)

- ☐ yükləmə limanında gəminin məhəccərini yüklə keçəndə
 - ☐ boşaltma limanında gəminin məhəccərini yüklə keçəndə
 - ☒ **yük ilk daşıyana verildikdə**
 - ☐ adı çəkilmiş təyinat məntəqəsində nəqliyyat vasitəsindən yükü boşaltdıqdan sonra
 - ☐ satıcı malın bir nəqliyyat vasitəsindən boşaldılıb digərinə yüklənməsi zamanı yaranan bütün xərcləri ödəyir
-

79. Sual: CIP şərtinə əsasən müqavilə bağlayarkən malın göndərilməsinə görə satıcının öhdəlikləri yerinə yetirilmiş sayılır: (Çəki: 1)

- ☐ mal ilk daşıyana verildikdə
 - ☐ mal müqavilədə göstərilən təyinat yerinə çatdığı anda
 - ☐ mal göndərmə məntəqəsində ekspeditor kompaniyasına verildikdə
 - ☐ mal təyinat limanında verildikdə
 - ☒ **satıcı daşınma müddətindəki risklərdən sığortalanmalıdır**
-

80. Sual: DDP bazis şərti hansı nəqliyyat növünün istifadəsini nəzərdə tutur? (Çəki: 1)

- ☐ qarışıq nəqliyyatın
 - ☐ dəmiryol nəqliyyatının
 - ☒ **nəqliyyatın istənilən növünün**
 - ☐ avtomobil nəqliyyatının
 - ☐ quru daşımaları üçün istifadə edilir
-

81. Sual: Aşağıda sadalananlardan hansı akkreditivin növlərinə aid deyil? (Çəki: 1)

- ☐ revolver akkreditivi
 - ☐ bölünən və bölünməyən akkreditiv
 - ☒ **multivalyuta akkreditivi**
 - ☐ transfortabel akkreditivi
 - ☐ geri çağırılan və çağırılmayan akkreditiv
-

82. Sual: Beynəlxalq təcrübədə nağd pulla hesab hansı yolla həyata keçirilir? (Çəki: 1)

- ☐ nağd kupyura ilə
 - ☐ çeklərlə
 - ☐ veksellərlə
 - ☒ **köçürmələrlə**
 - ☐ inkasso
-

83. Sual: Xarici ticarət kontraktının preambulasında göstərilməyən əsas məlumatı qeyd edin: (Çəki: 1)

- ☐ müqavilə bağlayan tərəflərin tam hüquqi adları
 - ☐ tərəflərdən hansının satıcı və alıcı olması
 - ☐ müqavilənin qeydiyyat nömrəsi
 - ☐ müqavilənin imzalandığı yer və tarix
 - ☒ **tədarükün bazis şərtləri**
-

84. Sual: İnkoterms 2010-da hansı bazis şərtinə görə satıcı malı alıcının məntəqəsində təhvil verir? (Çəki: 1)

- ☐ CFR
- ☒ **DAP**

- ☐ CİP
 - ☐ FAS
 - ☐ FSA
-

85. Sual: İnkoterms 2010-da hansı bazis şərtində satıcı malı alıcının ölkəsində terminala çatdırır? (Çəki: 1)

- ☐ DAP
 - ☐ CPT
 - ☐ CFR
 - ☐ FAS
 - ☒ **DAT**
-

86. Sual: Akkreditivin hansı forması ixracatçı üçün daha sərfəlidir? (Çəki: 1)

- ☐ Revolver
 - ☐ Transferobel
 - ☒ **Bölünən**
 - ☐ Bölünməyən
 - ☐ Təsdiq edilməyən
-

87. Sual: Hansı İnkoterms terminindən istifadə etdikdə daşıma yükləri maksimum səviyyədə satıcı tərəfindən sığortalanır? (Çəki: 1)

- ☐ FAS
- ☐ DDP
- ☒ **CİP**
- ☐ CFR
- ☐ CİF

88. Sual: Dərc olunan qiymətlərin tərkibinə daxil deyil: (Çəki: 1)

- ☐ arayış qiymətləri
- ☐ birja kotirovkaları
- ☒ **firma qiymətləri**
- ☐ hərrac qiymətləri
- ☐ faktiki sövdələşmə və kontraktların qiymətləri

89. Sual: Müqavilədə “gələcəkdə qiymət dəyişilməzdir” göstərilibse təsbit etmə üsulu ilə göstərilən qiymət növünü müəyyən edin: (Çəki: 1)

- ☐ Gələcəkdə qiymətin təsbit olması
- ☐ Dünya qiyməti
- ☐ Dəyişən qiymət
- ☒ **Sabit qiymət**
- ☐ Vasitəçinin qiyməti

90. Sual: Aşağıdakılardan hansı beynəlxalq alqı-satqı kontraktında məhsulun keyfiyyətini müəyyən edən üsula aid deyil: (Çəki: 1)

- ☒ **milli standartlara görə**
- ☐ müqavilədə göstərilən spesifikasiyaya görə
- ☐ xalis çəkiyə görə
- ☐ “tel-kel” üsuluna görə
- ☐ nümunəyə görə

91. Sual: Sığorta polisinin növlərinə hansılar aiddir: (Çəki: 1)

- ☐ reys, baş, müəyyən

- ☐ baş, qarışıq, qeyri-müəyyən
 - ☐ qarışıq, qeyri-müəyyən
 - ☐ baş, müəyyən, qeyri-müəyyən
 - ☐ **reys, baş, qarışıq**
-

92. Sual: Yerinə yetirdiyi funksiyalara görə hesabların növləri: (Çəki: 1)

- ☐ **hesab-qaimə, hesab-spesifikasiya, ilkin hesab, hesab-proforma**
 - ☐ qarışıq hesab, nümunəvi hesab, ilkin hesab, hesab-proforma
 - ☐ hesab-qaimə, nümunəvi hesab, ilkin hesab, hesab-proforma
 - ☐ qarışıq hesab, hesab-spesifikasiya, ilkin hesab, nümunəvi hesab
 - ☐ hesab-qaimə, hesab-spesifikasiya, qarışıq hesab, nümunəvi hesab
-

93. Sual: Netto çəki nəyi göstərir? (Çəki: 1)

- ☐ **Malın tarasız çəkisini**
 - ☐ Malın tara ilə çəkisini
 - ☐ Malın daxili qablaşdırma ilə çəkisini
 - ☐ Malın xarici qablaşdırma ilə çəkisini
 - ☐ Malın daxili və xarici qablaşdırma ilə çəkisini
-

94. Sual: Qısamüddətli fors-major hallarına hansılar aiddir: (Çəki: 1)

- ☐ müharibə, blokada, valyuta məhdudiyyətləri
- ☐ ixracın qadağan edilməsi, müharibə, təbii fəlakətlər
- ☐ idxalın qadağan edilməsi, valyuta məhdudiyyətləri, daşqın
- ☐ **yanğın, daşqın, dənizin və ya limanın donması**

- ☐ təbii fəlakətlər, blokada, yanğın
-

95. Sual: Beynəlxalq alqı-satqı kontraktında əsas ödəniş şərtləri hansılardır: (Çəki: 1)

- ☐ valyuta ilə ödəniş, avansla ödəniş, hesablaşma
- ☐ nəğd ödəniş, hesablaşma, mal formasında ödəniş
- ☐ avansla ödəniş, 1 ilə qədər ödəniş
- ☐ kreditlə ödəniş, valyuta ilə ödəniş
- ☒ **nəğd ödəniş, avansla ödəniş, kreditlə ödəniş**
-

96. Sual: Konosamentin hansı növləri var: (Çəki: 1)

- ☒ **adlı, order, təqdim edənə**
- ☐ adlı, qaimə, müəyyən
- ☐ order, qeyri-müəyyən, müəyyən
- ☐ təqdim edənə, çarter, order
- ☐ order, çarter, dok qəbzi
-

97. Sual: Dəyişkən qiymətin xarakterik xüsusiyyətləri: (Çəki: 1)

- ☐ müqavilə imzalandığı an müəyyən edilir və müqavilə qüvvədə olduğu anda dəyişdirilə bilməz
- ☐ müqavilə imzalandığı an müəyyən edilir və müqavilənin qüvvədə olduğu anda dəyişdirilə bilər
- ☒ **müqavilə icra olunduğu müddətdə istehsal xərclərində dəyişikliklər nəzərə alınmaqla bazis qiymətinə yenidən baxılaraq hesablanır**
- ☐ müqavilə icra olunduğu an hesablanır
- ☐ müqavilə imzalandığı an hesablanır
-

98. Sual: Uzunmüddətli fors-major hallarına hansılar aiddir: (Çəki: 1)

- ☐ **müharibə, blokada, valyuta məhdudiyyətləri**
 - ☐ ixracın qadağan edilməsi, müharibə, təbii fəlakətlər
 - ☐ idxalın qadağan edilməsi, valyuta məhdudiyyətləri, daşqın
 - ☐ yanğın, daşqın, dənizin və ya limanın donması
 - ☐ təbii fəlakətlər, blokada, yanğın
-

99. Sual: Aşağıdakılardan hansı əsas hesablaşma sənədi sayılır? (Çəki: 1)

- ☐ hesab-qaimə
 - ☐ hesab-spesifikasiya
 - ☐ **kommersiya hesabı**
 - ☐ ilkin hesab
 - ☐ hesab proforma
-

100. Sual: Satıcılar tərəfindən malların xarici alıcılara satışı zamanı daxili bazar alıcılarına olan güzəştlərdən yüksək olan güzəştlər necə adlanır: (Çəki: 1)

- ☐ xüsusi güzəştlər
 - ☐ **ixracat güzəştləri**
 - ☐ gizli güzəştlər
 - ☐ diler güzəştləri
 - ☐ ümumi güzəştlər
-

101. Sual: Beynəlxalq alqı-satqı kontraktında malın göndərilməsi müddəti hansı üsullarla müəyyən edilmir? (Çəki: 1)

- ☐ Göndərmənin təqvim günü müəyyən edilməklə
- ☐ Göndərmə dövrü müəyyən edilməklə
- ☐ Beynəlxalq ticarətdə qəbul olunmuş terminlər tətbiq edilməklə

☐ **günlərin sayı qeyri-müəyyən olmaqla**

☐ Günlərin, həftələrin, ayların sayı göstərilməklə

102. Sual: Möhkəm qiymətin xarakterik xüsusiyyətləri: (Çəki: 1)

☐ **müqavilə imzalandığı an müəyyən edilir və müqavilə qüvvədə olduğu anda dəyişdirilə bilməz**

☐ müqavilə imzalandığı an müəyyən edilir və müqavilənin qüvvədə olduğu anda dəyişdirilə bilər

☐ müqavilə icra olunduğu müddətdə istehsal xərclərində dəyişikliklər nəzərə alınmaqla bazis qiymətinə yenidən baxılaraq hesablanır

☐ müqavilə icra olunduğu an hesablanır

☐ müqavilə imzalandığı an hesablanır

103. Sual: Beynəlxalq alqı-satqı kontraktında məhsulun keyfiyyətinin ədalətli orta keyfiyyətə görə müəyyənləşdirilməsi üsulu daha çox hansı mallara tətbiq edilir: (Çəki: 1)

☐ istehlak mallarına

☐ **dənli bitkilərə**

☐ xammala

☐ meyvə və tərəvəzə

☐ əlvan metallara

104. Sual: Protonqasiya nədir? (Çəki: 1)

☐ **müqavilənin vaxtının uzadılması**

☐ müqaviləyə xitam verilməsi

☐ müqavilənin vaxtının qısaldılması

☐ müqavilənin yerinə yetirilməsi

☐ müqavilənin icra edilməsi

105. Sual: Aşağıdakılardan hansılar malların miqdar göstəricisini əks etdirən kommersiya sənədlərinin növlərinə aiddir: (Çəki: 1)

- ☐ kommersiya hesabı, təminat öhdəliyi, sınaq protokolu
- ☐ spesifikasiya, təminat öhdəliyi, sınaq protokolu
- ☐ təminat öhdəliyi, sınaq protokolu, texniki sənədlər
- ☐ qablaşdırma vərəqi, təminat öhdəliyi, sınaq protokolu
- ☐ **spesifikasiya, texniki sənədlər, qablaşdırma vərəqi**

106. Sual: Beynəlxalq alqı-satqı kontraktının predmetində nə əks olunur? (Çəki: 1)

- ☐ **malın adı, xarakteristikası, çeşidi**
- ☐ malın adı, xarakteristikası, miqdarı
- ☐ malın adı, xarakteristikası, keyfiyyəti
- ☐ malın adı, miqdarı, çeşidi
- ☐ malın adı, növü, çeşidi, miqdarı

107. Sual: Vəsitəçilik razılaşmasında “müstəsna hüquq” haqqında qeyd nə deməkdir? (Çəki: 1)

- ☐ ixracatçı öz məhsulunun satışı üçün müstəsna hüquqa malikdir
- ☐ **vasitəçi ixracatçının məhsulunu satmaq üçün müstəsna hüquq əldə edir**
- ☐ vasitəçiyə ixracatçının məhsulunu seçmək üçün müstəsna hüquq verilir
- ☐ ixracatçı konsiqnatorun anbarına əmtəə (mal) göndərir
- ☐ vasitəçiyə müqavilə bağlamaq üçün müstəsna hüquq verilir

108. Sual: Konsiqnasiya müqaviləsinə görə ixracatçının malları son istehlakçıya satılana qədər harada yerləşir? (Çəki: 1)

- ☐ ixrac ölkəsində ixracatçının anbarında
 - ☐ **idxal ölkəsində vasitəçinin anbarında**
 - ☐ idxal ölkəsində ixracatçının anbarında
 - ☐ üçüncü ölkədə vasitəçinin anbarında
 - ☐ idxal ölkəsində idxalatçının anbarında
-

109. Sual: İxracatçının konsiqnasiya müddəti ərzində konsiqnator tərəfindən satılmayan malları: (Çəki: 1)

- ☐ ixracatçıya qaytarılır
 - ☐ konsiqnator tərəfindən alınır
 - ☐ silinir və ləğv edilir
 - ☐ istənilən başqa təyinat üzrə istifadə oluna bilər
 - ☐ **ya ixracatçıya qaytarılır, ya da vasitəçi tərəfindən əldə edilir**
-

110. Sual: İxracatçı ilə satmaq hüququ haqqında razılaşma bağlayan vasitəçi idxalatçıya malları kimin adından satır? (Çəki: 1)

- ☐ ixracatçının adından və öz hesabına
 - ☐ öz adından və öz hesabına
 - ☐ öz adından və ixracatçının hesabına
 - ☐ ixracatçının adından və onun hesabına
 - ☐ **sadalananların hamısı doğrudur**
-

111. Sual: Maliyyələşdirilən lizinq sövdələşməsində iştirak edir: (Çəki: 1)

- ☐ icarədar və icarəyə götürülən avadanlığın istehsalçısı
- ☐ icarədar və lizinq şirkəti
- ☐ icarəyə götürülən avadanlığın istehsalçısı və lizinq şirkəti

- ☐ icarədar, lizinq kompaniyası və icarəyə götürülən avadanlığın istehsalçısı
 - ☐ lizinq şirkəti
-

112. Sual: Beynəlxalq əmtəə birjalarında hansı məhsullar üzrə sövdələşmələr bağlanır? (Çəki: 1)

- ☐ **standartlaşdırılmış mallara, sənaye xammalına və kənd təsərrüfatı məhsullarına**
 - ☐ sənaye avadanlığına
 - ☐ fərdi xüsusiyyətli xammal mallara
 - ☐ sənaye xammalına
 - ☐ standartlaşdırılmış
-

113. Sual: “ad hoc” nədir? (Çəki: 1)

- ☐ xarici ticarət sövdələşməsinin növü
 - ☐ gözlənilməyən vəziyyətin yaranması
 - ☐ daim fəaliyyətdə olan arbitraj
 - ☐ **konkret müqavilə üzrə bir və ya bir neçə mübahisəli sualın həlli üçün yaradılmış arbitraj**
 - ☐ xarici ticarət əməliyyatının növü
-

114. Sual: Valyuta-maliyyə hesablaşmaları mexanizmi istifadə etmədən bir əmtəənin (malın) müəyyən miqdarının digərinə natural mübadiləsi nədir? (Çəki: 1)

- ☐ qarşılıqlı tədarük sövdələşməsi
- ☐ konsiqnasiya sövdələşməsi
- ☐ **barter**
- ☐ “bay-bek” sövdələşməsi
- ☐ komissiya sövdələşməsi

115. Sual: Bir tərəf (müvəkkil) digər tərəfin (vəkil edən) adından və onun hesabına müxtəlif əməliyyatlar (xüsusilə xarici ticarət alqı-satqısı üzrə) etməyi öhdəsinə götürürsə, belə sövdələşmə necə adlanır? (Çəki: 1)

- ☐ tapşırıq müqaviləsi
 - ☐ komissiya sövdələşməsi
 - ☒ **konsiqnasiya sövdələşməsi**
 - ☐ vasitəçilik razılaşması
 - ☐ distribütor razılaşması
-

116. Sual: Satıcının vasitəçinin anbarına göndərdiyi malı vasitəçi öz adından satırsa, belə sövdələşmə necə adlanır? (Çəki: 1)

- ☐ kompensasiya
 - ☐ vasitəçilik (sadə)
 - ☐ komission
 - ☒ **konsiqnasiya**
 - ☐ agent
-

117. Sual: Vasitəçinin öz adından və öz hesabına aldığı malı alıcıya öz adından və öz hesabına satırsa, belə sövdələşmə necə adlanır? (Çəki: 1)

- ☐ sadə vasitəçilik
 - ☐ komission
 - ☒ **distribütor**
 - ☐ konsiqnasiya
 - ☐ agent
-

118. Sual: İcarəçi tərəfindən istehsal məqsədlərilə istifadə olunmaq üçün əsas istehsal vasitələrinin, həmçinin başqa əmtəələrin (malların) icarəsi necə adlanır? (Çəki: 1)

- ☐ komplekt avadanlığın göndərilməsi
 - ☐ lizing
 - ☐ “bay-bek” tipli sövdələşmə
 - ☐ “ad hoc”
 - ☐ hayrinq
-

119. Sual: Əmtəələrin (malların) müqavilədə göstərilən tədarük müddəti nə qədər ola bilər? (Çəki: 1)

- ☐ yarımillik
 - ☐ illik
 - ☐ **dərhal tədarük**
 - ☐ hazırlığına əsasən
 - ☐ 10 tondan az olmayan partiyanın yığılmasına əsasən
-

120. Sual: Texnologiyaların istifadəsi üzrə lisenziyalar necə adlanır? (Çəki: 1)

- ☐ **müstəsna**
 - ☐ müstəsna və qeyri-müstəsna
 - ☐ müstəsna, qeyri-müstəsna və tam
 - ☐ müstəsna və tam
 - ☐ tam
-

121. Sual: İstehsal prosesini və məhsulun satışını hazırlamaq və təmin etmək məqsədi daşıyan kommersiya xarakterli xidmətlər kompleksi. Müştərilərin sifarişi ilə əlaqədar xidmətlərin məcmusu necə adlanır? (Çəki: 1)

- ☐ nou-hau
- ☐ **injiniring**

- ☐ konsalting
 - ☐ monitoring
 - ☐ imicmeykerlik
-

122. Sual: Patenti olmayan elmi-texniki nailiyyət və məxfi xarakterli istehsal təcrübəsi nədir? (Çəki: 1)

- ☐ patent
 - ☐ lisenziya
 - ☐ müəllif şəhadətnaməsi
 - ☒ **nou-hau**
 - ☐ lizing
-

123. Sual: Beynəlxalq əmtəə (mal) dövriyyəsinə "görünməz əmtəə (mal)" adlandırılan məfhumdan istifadə etdikdə, o, nəyi bildirir? (Çəki: 1)

- ☒ **nou-hau**
 - ☐ texnologiyaları
 - ☐ nəqliyyat xidmətlərini
 - ☐ turist xidmətlərini
 - ☐ maliyyə xidmətlərini
-

124. Sual: İnjiniring xidmətləri bazarının obyektı olan əsas xidmət növlərini qeyd edin: (Çəki: 1)

- ☐ zəruri avadanlıq istehsalı ilə əlaqədar xidmətlər
- ☐ istehsal prosesinin və məhsul satışının normal gedişinin təmin edilməsi ilə əlaqədar xidmətlər
- ☒ **istehsal prosesinin (layihədən əvvəl, layihə, layihədən sonra və ixtisaslaşmış (investisiyadan əvvəl) xidmətlər) hazırlığı ilə əlaqədar xidmətlər**

- ☐ lazımı ixtisaslı personalın muzzdla işə götürülməsi ilə əlaqədar xidmətlər
 - ☐ təsərrüfat obyektinin təşkilati fəaliyyətində yardımın göstərilməsi
-

125. Sual: Konsaltinq xidmətlərinin tərkibinə daxil olan xidmət növlərini qeyd edin: (Çəki: 1)

- ☐ professional menecerlərin və ya onların briqadalarının və firmanın bütövlükdə idarə olunması
 - ☐ **təsərrüfat obyektinin təşkilati fəaliyyətində yardımın göstərilməsi**
 - ☐ kompaniyanın imicinin formalaşması
 - ☐ istehsal prosesinin və məhsul satışının normal gedişinin təmin edilməsi ilə əlaqədar xidmətlər
 - ☐ zəruri avadanlığın istehsalı ilə əlaqədar xidmətlər
-

126. Sual: Birja qiymətlərinin çatışmamazlıqlarını göstərin: (Çəki: 1)

- ☐ verilmiş əmtəə (mal) bazarında baş verən dəyişikliklərin operativ əks olunması
 - ☐ birja kotirovkaları məhz verilmiş anda sövdələşmələrin faktiki qiymətidir
 - ☐ onlar beynəlxalq ticarətdə qiymətlərin ümumi dinamikasını xarakterizə edirlər
 - ☐ birja qiymətləri beynəlxalq ticarətin tədarük şərtləri və ödəmə şərtləri kimi elementlərini əks etdirmir
 - ☐ **onlar spekulativ faktorların təsiri altında tez-tez dəyişirlər**
-

127. Sual: Möhkəm fiksə olunmuş qiymətlərin əsasında xarici ticarət müqavilələrinin imzalanmasının məqsədəuyğun olduğu halları qeyd edin: (Çəki: 1)

- ☐ **müqavilənin qüvvədə olduğu qısa müddət**
- ☐ müqavilənin qüvvədə olduğu uzun müddət
- ☐ perspektivdə müqavilə çərçivəsində tədarük olunan məhsulun qiymət artımı gözlənilir
- ☐ rəqib firmalar tərəfindən tədarük olunan analoji məhsulun qiymətləri kəskin dəyişə

bilər

- ☐ müqavilə çərçivəsində tədarük olunan məhsulun qiymətinin azalması gözlənilir
-

128. Sual: FAC bazis şərtinə əsasən dəniz daşımaları həyata keçirilir: (Çəki: 1)

- ☐ satıcının hesabına və riskinə əsasən
- ☐ satıcının riskinə əsasən, amma alıcının hesabına
- ☐ alıcının riskinə əsasən, amma satıcının hesabına
- ☒ **alıcının hesabına və riskinə əsasən**
- ☐ vasitəçinin hesabına və riskinə əsasən
-

129. Sual: Adı çəkilən məntəqənin aeroport olduğu FCA şərtlərinə əsasən satıcının məsuliyyəti başa çatır: (Çəki: 1)

- ☒ **yük göndərmə aeroportunda maldəşiyana verildikdə**
- ☐ mal hava nəqliyyat vasitəsinə yükləndikdə
- ☐ mal təyinat aeroportunda alıcı tərəfindən alındıqda
- ☐ mal daşındıqda satıcı bütün xərcləri ödəyir
- ☐ satıcı malı alıcının sərəncamına verir
-

130. Sual: Daşıma – çarter müqaviləsinin tərəfləri hansıdır? (Çəki: 1)

- ☒ **fraxt ödəyən**
- ☐ fraxt alan
- ☐ ekspeditor
- ☐ broker
- ☐ konsiqnator
-

131. Sual: Limanda yükün itməsi, xarab olması və ya oğurlanması necə sənədləşdirilir? (Çəki: 1)

- ☐ kommersiya aktı ilə
 - ☒ **bildiriş aktı ilə**
 - ☐ əsas aktla
 - ☐ şturman qəbzi ilə
 - ☐ manifestlə
-

132. Sual: Çarter üzrə dispaç nəyi bildirir? (Çəki: 1)

- ☐ yükdaşıyanın fraxt ödəyənə ödədiyi cərimə
 - ☐ fraxt ödəyəninin limana ödədiyi cərimə
 - ☒ **gəmi sahibinin fraxt ödəyənə verdiyi mükafat**
 - ☐ yükdaşıyanın fraxt ödəyənə verdiyi mükafat
 - ☐ gəmi sahibinin fraxt ödəyənə ödədiyi cərimə
-

133. Sual: Çarter üzrə demerec nəyi bildirir? (Çəki: 1)

- ☒ **fraxt ödəyəninin yükdaşıyana ödədiyi cərimə**
 - ☐ yükdaşıyanın fraxt ödəyənə verdiyi cərimə
 - ☐ yükdaşıyanın stividor kompaniyaya verdiyi mükafat
 - ☐ fraxt ödəyəninin yükdaşıyana verdiyi mükafat
 - ☐ yükdaşıyanın fraxt ödəyənə verdiyi mükafat
-

134. Sual: Konosament nəyin əsasında yazılır? (Çəki: 1)

- ☐ ixrac tapşırığı
- ☐ şturman qəbzi

☐ **yük planı**

☐ əsas akt

☐ bildiriş aktı

135. Sual: Limanda idxal yükünün qəbul edilməsi necə sənədləşdirilir? (Çəki: 1)

☐ **əsas aktla**

☐ manifestlə

☐ bildiriş aktı ilə

☐ order konosamenti ilə

☐ adlı konosamentlə

136. Sual: Göndərmə haqqında məlumat hara göndərilir? (Çəki: 1)

☐ **xarici ticarət təşkilatına**

☐ ekspeditor təşkilatına

☐ təyinatlı dəmir yoluna

☐ limana yükü çatdıran gəmiçiliyə

☐ aviasiya təşkilatına

137. Sual: Françayzerin vəzifələrinə aid olmayan variantı göstərin: (Çəki: 1)

☐ verilmiş ərazidə analogi fəaliyyət həyata keçirən digər şəxslərlə françayzing müqavilələri bağlamamaq

☐ istismar üçün zəruri xammal və materialları göndərmək

☐ **müqavilə üzrə françayzinin adına yazılmış ərazidə françayzinin fəaliyyətinə analogi fəaliyyət həyata keçirmək**

☐ "işgüzar kompleksin" rəqabətqabiliyyətini qoruyub saxlamaq üçün bütün zəruri informasiyanı onun gələcəkdə inkişafı üçün ötürmək

- ☐ marketing və məsləhət xidmətləri təklif etmək
-

138. Sual: Beynəlxalq turizmə milli iqtisadiyyatın inkişafının bir vasitəsi kimi baxılır və özünü aşağıdakı kimi əks etdirir (düzgün variantı qeyd edin): (Çəki: 1)

- ☐ öz təbii resurslarının ölkələr tərəfindən və bu əsasda istehsalda səmərəli istifadəsində və turistlərə əlavə növ mal və xidmətlərin göstərilməsində (bu, ölkənin BTİ-nda iştirakını genişləndirir)
- ☐ **valyuta daxilolmalarının səmərəli mənbəyi kimi**
- ☐ turizmdən gələn valyuta gəlirlərinin geridə qalan regionların inkişafına kömək etməklə təkcə turizm sahəsində deyil, həm də regional və milli iqtisadiyyatın başqa sahələrində investisiya prosesini sürətləndirməsində
- ☐ turizmdən daxilolmaların balansın başqa maddələr üzrə passivini kompensasiya etməsində
- ☐ məşğulların sayının artmasına imkan yaratmasında
-

139. Sual: Sürüşkən qiymət təyin olunarkən müqaviləyə hansı şəraitdə və kimin marağına uyğun qiymətin yenidən baxılmadığı müddət və ya müqavilə qiymətinin ("dəyişmə limiti") mümkün dəyişmə müddəti kimi məhdudlaşdırıcı şərtlər daxil edilir? (Çəki: 1)

- ☐ **yüksək konyunktur şəraitində**
- ☐ aşağı konyunktur şəraitində
- ☐ idxalatçının maraqları daxilində
- ☐ ixracatçının maraqları daxilində
- ☐ vasitəçinin maraqları daxilində
-

140. Sual: Düzgün olmayan cavabı göstərin. İnkişaf etməkdə olan ölkələrdə daha iri beynəlxalq yarmarkalar: (Çəki: 1)

- ☐ Dəməşq (Suriya)
- ☐ Tripoli (Liviya)
- ☐ Akkre (Qana)

☐ Mədrəsə (Hindistan)

☐ **Pekin (Çin)**

141. Sual: Vahid torqlar hansılardır? (Çəki: 1)

☐ torqda iştirak etmək arzusunda olan bütün xarici və yerli firmaların iştirakı ilə keçirilən torqlardır

☐ açıq yerlərdə keçirilən torqlardır

☐ xüsusi dəvət olunmuş formaların iştirakı ilə keçirilən torqlardır

☐ **müstəsna hallarda keçirilən torqlardır**

☐ bir TMS-in mallarının satışı və ona lazım olan xammalın alınması məqsədilə keçirilən torqlardır

142. Sual: Göstərilən əməliyyatlardan hansı hayrinq əməliyyatına aid edilə bilər? (Çəki: 1)

☐ icarəyə verənin malı milli firmalardan alaraq onun xarici icarəyə götürənə haqla verilməsidir

☐ əmtəələrin bir neçə saatdan, gündən, aydan bir ilədək müddətə icarəyə verilməsidir

☐ əmtəələrin 3 ildən 5 ilədək, bəzi avadanlıqların isə 15-20 il müddətinə icarəyə verilməsidir

☐ **əmtəələrin 1 ildən 2-3 ilədək müddətə icarəyə verilməsidir**

☐ icarəyə verənin icarə predmetini xarici firmadan əldə edərək öz ölkəsində icarəyə verməsidir

143. Sual: Beynəlxalq birjalarda bağlanan hansı sövdələşmələr dərhal birjanın hesablama palatasında qeyd olunmalıdır? (Çəki: 1)

☐ dərhal göndərmə üzrə sövdələşmə

☐ **fyuçers sövdələşmələri**

☐ real əmtəə üzrə sövdələşmə

- ☐ gələcəkdə hazırlanacaq əmtəələrin göndəriləcəyi barədə bağlanan sövdələşmə
 - ☐ bütün sövdələşmələr
-

144. Sual: İstehsal prosesinin təşkili, texnologiyanın tətbiqi və obyektlərin istismarı üzrə beynəlxalq xidmətlər: (Çəki: 1)

- ☐ pablisiti adlanır
 - ☐ lizinq adlanır
 - ☒ **injiniring adlanır**
 - ☐ icarə adlanır
 - ☐ marketing adlanır
-

145. Sual: Beynəlxalq ticarətdə əmtəələrin beynəlxalq hərəkətini təmin edən xidmətlərə hansı daxil deyil? (Çəki: 1)

- ☐ yüklərin daşınması
 - ☒ **göndərilən əmtəələrin keyfiyyətə uyğunluq sertifikatı**
 - ☐ daşınma sənədlərinin tərtibi
 - ☐ beynəlxalq tranzit daşınmaları
 - ☐ aralıq məntəqələrdə yüklərin digər nəqliyyat vasitələrinə yüklənməsi
-

146. Sual: Hansı xidmətə görə lisenziya ödənişləri həyata keçirilmir? (Çəki: 1)

- ☐ ticarət markasından istifadəyə görə
 - ☐ patentdən istifadəyə görə
 - ☒ **telefon və poçt xidmətinə görə**
 - ☐ filmlərin prokatına görə
 - ☐ əmtəə nişanından istifadəyə görə
-

147. Sual: Beynəlxalq faktorinqlə məşğul olan beynəlxalq təşkilat hansıdır? (Çəki: 1)

- ☐ UNKTAD
 - ☐ UNIDO
 - ☐ PROON
 - ☐ **UNIDROIT**
 - ☐ UNEP
-

148. Sual: Beynəlxalq istehsal kooperasiyasının sürətli inkişafının əsas səbəbini göstərin: (Çəki: 1)

- ☐ bir müəssisədə maşın və avadanlıqların kütləvi və ya böyük seriyalarla buraxılması imkanı
 - ☐ dünya bazarında rəqabət mübarizəsinin azalması
 - ☐ **istehsalın kapitəltutumluğunun və yeni məhsul buraxılışının iri maliyyə vasitələri tələb edən proqramlarının mürəkkəbliyinin artırılması**
 - ☐ ayrı-ayrı firmalar arasında əməkdaşlıq meyllərinin azalması
 - ☐ inkişaf etmiş ölkələr arasında komplektləşdirici detallara və məmulatlara gömrük rüsumlarının artırılması
-

149. Sual: Beynəlxalq ticarət əqdi haqqında müqavilənin şərhı bu konvensiyada verilib: (Çəki: 1)

- ☐ **1980-ci il tarixli Vyana Konvensiyasında**
 - ☐ 1956-cı il tarixli Varşava Konvensiyasında
 - ☐ 1944-cü il tarixli Çikaqo Konvensiyasında
 - ☐ 1980-ci il tarixli Bern Konvensiyasında
 - ☐ 1975-ci il tarixli TIR Konvensiyasında
-

150. Sual: 1980-ci il tarixli Vyana Konvensiyasının müddəalarının dispozitivliyi o deməkdir ki: (Çəki: 1)

- ☐ Tərəflər müqavilələr bağlayarkən Konvensiyanın müddəalarından geri çəkilə bilməzlər
 - ☐ **Tərəflər müqavilələr bağlayarkən Konvensiyanın müddəalarından geri çəkiləbilərlər**
 - ☐ Tərəflər müqavilələr bağlayarkən Konvensiyanın müddəalarını tətbiq etməyə borcludurlar
 - ☐ Tərəflər müqavilələr bağlayarkən Konvensiyanın müddəalarını tətbiq etməyə borclu deyillər
 - ☐ Hər bir ölkənin milli hüquq normaları Konvensiya normalarına nisbətən prioritet təşkil edir
-

151. Sual: 1985-ci il tarixli Haaqa Konvensiyasının universal xarakter daşması o deməkdir ki: (Çəki: 1)

- ☐ O, yalnız Konvensiya iştirakçısı olan dövlətlər tərəfindən tətbiq edilə bilər
 - ☐ O, bütün beynəlxalq müqavilələrə şamil oluna bilər
 - ☐ O, həmçinin bir ölkədə yerləşən müəssisələr tərəfindən də tətbiq edilə bilər
 - ☐ O, bütün dövlətlər tərəfindən tətbiq edilə bilər, bu şərtlə ki, tərəflərdən ən azı biri Konvensiyanın iştirakçısı olsun
 - ☐ **O, hətta tərəflərin hər ikisi Konvensiyanın iştirakçısı olmadıqda tətbiq edilə bilər**
-

152. Sual: Aşağıdakılar beynəlxalq ticarətdə kontragent adlanır: (Çəki: 1)

- ☐ Bir-birinə pul köçürmələrini həyata keçirən tərəflər
 - ☐ Tərəflər arasında müqavilələrin bağlanmasına yardım edən tərəflər
 - ☐ Beynəlxalq ticarətdə vasitəçilik xidmətləri göstərən tərəflər
 - ☐ **Malların alqı-satqısı və ya müxtəlif növ xidmətlərin göstərilməsi üzrə müqavilə münasibətlərində olan tərəflər**
 - ☐ Beynəlxalq yükdaşıma xidmətləri göstərən tərəflər
-

153. Sual: Beynəlxalq kommersiya əməliyyatlarının əksər hissəsi aşağıdakılar tərəfindən həyata keçirilir: (Çəki: 1)

- ☐ Dövlət orqanları və təşkilatları
 - ☐ Beynəlxalq iqtisadi təşkilatlar
 - ☒ **Firmalar**
 - ☐ Sahibkarlar ittifaqları
 - ☐ Beynəlxalq konsorsiumlar
-

154. Sual: Sahibkarlar ittifaqları aşağıdakıların funksiyalarını yerinə yetirməyə çalışırlar: (Çəki: 1)

- ☒ **Kartellərin**
 - ☐ Firmaların
 - ☐ Dövlət təşkilatlarının
 - ☐ Beynəlxalq təşkilatların
 - ☐ Qeyri-hökumət təşkilatlarının
-

155. Sual: Beynəlxalq praktikada kommersiya əməliyyatlarının həyata keçirilməsinin əsas metodları bunlardır: (Çəki: 1)

- ☐ Valyuta və qeyri-valyuta metodları
 - ☐ Transsərhəd və transmilli metodlar
 - ☐ Akkreditiv və İNKASSO
 - ☒ **Birbaşa və dolaylı metodlar**
 - ☐ Bank və qeyri-bank metodları
-

156. Sual: Beynəlxalq praktikada kommersiya əməliyyatlarının həyata keçirilməsinin birbaşa metodu aşağıdakıları nəzərdə tutur: (Çəki: 1)

- ☒ **Malların birbaşa son istifadəçiyə çatdırılmasını**

- ☐ Maliyyə alətlərindən istifadə etmədən mallara görə ödənişin birbaşa həyata keçirilməsini
 - ☐ Ticarət vasitəçilərindən istifadə edilməklə malların alışını və satışını
 - ☐ Satılmış malların birbaşa alıcının anbarına çatdırılmasını
 - ☐ Birja və hərraclarda alqı-satqını
-

157. Sual: Beynəlxalq praktikada kommersiya əməliyyatlarının həyata keçirilməsinin dolayı metodu aşağıdakıları nəzərdə tutur: (Çəki: 1)

- ☐ Malların birbaşa son istifadəçiyə çatdırılmasını
 - ☐ Maliyyə alətlərindən istifadə etmədən mallara görə ödənişin birbaşa həyata keçirilməsini
 - ☐ **Ticarət vasitəçilərindən istifadə edilməklə malların alışını və satışını**
 - ☐ Satılmış malların birbaşa alıcının anbarına çatdırılmasını
 - ☐ Birja və hərraclarda alqı-satqını
-

158. Sual: Beynəlxalq praktikada kommersiya əməliyyatlarının həyata keçirilməsinin dolayı metodu aşağıdakı əqdlərdə istifadə olunur: (Çəki: 1)

- ☐ Sənaye xammalı ilə əlaqədar əqdlər
 - ☐ Bahalı avadanlıqlarla əlaqədar əqdlər
 - ☐ Kənd təsərrüfatı malları ilə əlaqədar birbaşa fermerlə bağlanan əqdlər
 - ☐ Dövlət orqanlarının iştirakı ilə bağlanan əqdlər
 - ☐ **Standart sənaye avadanlıqları ilə əlaqədar əqdlər**
-

159. Sual: Beynəlxalq praktikada kommersiya əməliyyatlarının həyata keçirilməsinin birbaşa metodu aşağıdakı əqdlərdə istifadə olunur: (Çəki: 1)

- ☐ **Uzunmüddətli əsas müqavilələr əsasında həyata keçirilən sənaye xammalı ilə əlaqədar əqdlər**
- ☐ Sərgi və yarmarkalarda bağlanan əqdlər

- ☐ Kənd təsərrüfatı malları ilə əlaqədar əqdlər
 - ☐ İstehlak malları ilə əlaqədar əqdlər
 - ☐ Standart sənaye avadanlıqları ilə əlaqədar əqdlər
-

160. Sual: Advalor gömrük rüsumu: (Çəki: 1)

- ☒ **İdxal edilən malların qiymətinə nəzərən faizlə təyin edilən rüsumdur**
 - ☐ Malın bir vahidinin dəyəri əsasında təyin edilən rüsumdur
 - ☐ Ölkələrin qarşılıqlı tarif güzəştləri nəticəsində yaranmış rüsumdur
 - ☐ Malların endirilmiş qiymətlərlə satışı zamanı təyin edilən rüsumdur
 - ☐ Milli istehsalçının müdafiəsi üçün təyin edilən rüsumdur
-

161. Sual: Spesifik gömrük rüsumu: (Çəki: 1)

- ☐ İdxal edilən malların qiymətinə nəzərən faizlə təyin edilən rüsumdur
 - ☒ **Malın bir vahidinin dəyəri əsasında təyin edilən rüsumdur**
 - ☐ Ölkələrin qarşılıqlı tarif güzəştləri nəticəsində yaranmış rüsumdur
 - ☐ Malların endirilmiş qiymətlərlə satışı zamanı təyin edilən rüsumdur
 - ☐ Milli istehsalçının müdafiəsi üçün təyin edilən rüsumdur
-

162. Sual: Aşağıdakılar beynəlxalq ticarətin tənzimlənməsinin qeyri-tarif metodudur: (Çəki: 1)

- ☐ Spesifik rüsumlar
 - ☒ **Lisenzialaşdırma**
 - ☐ Dempinq
 - ☐ Arbitraj
 - ☐ Beynəlxalq təşkilatların qərarları
-

163. Sual: Beynəlxalq ticarətin tənzimlənməsinin qeyri-tarif metoduna aşağıdakılar aiddir: (Çəki: 1)

- ☐ Spesifik rüsumlar
 - ☒ **Kvotalaşdırma**
 - ☐ Dəmpinq
 - ☐ Arbitraj
 - ☐ Beynəlxalq təşkilatların qərarları
-

164. Sual: Aşağıdakılar idxal olunan malların gömrük dəyərinin qiymətləndirilməsi üçün baza rolunu oynayır: (Çəki: 1)

- ☒ **Hesab-faktura**
 - ☐ Dünya qiymətləri
 - ☐ Birja qiymətləri
 - ☐ Deduktiv qiymətlər
 - ☐ Hesablaşma qiymətləri
-

165. Sual: İdxal olunan malın gömrük dəyərinin, xərclər və əlavə dəyərin digər hissələri çıxılmaqla, malın ilk satış qiyməti əsasında müəyyənləşdirilməsinə əsaslanan metod belə adlanır: (Çəki: 1)

- ☐ İnduksiya metodu
 - ☒ **Deduksiya metodu**
 - ☐ Hesablama metodu
 - ☐ Əlavə metod
 - ☐ Müqavilə metodu
-

166. Sual: İdxal olunan malın gömrük dəyərinin istehsal xərcləri əsasında müəyyənləşdirilməsinə əsaslanan metod belə adlanır: (Çəki: 1)

- ☐ İnduksiya metodu
 - ☐ Deduksiya metodu
 - ☐ **Hesablama metodu**
 - ☐ Əlavə metod
 - ☐ Müqavilə metodu
-

167. Sual: Qlobal ticarət-preferensiya sistemi aşağıdakıları nəzərdə tutur: (Çəki: 1)

- ☐ Ölkələrin öz ticarət tərəfdaşlarına gömrük-tarif güzəştləri etməsini
 - ☐ **İnkişaf etmiş ölkələrin inkişaf etməkdə olan ölkələrə gömrük-tarif güzəştləri etməsini**
 - ☐ İqtisadi qruplaşmalar arasında preferensial ticarət əməkdaşlığını
 - ☐ Avropa İttifaqının öz yeni üzvlərini iqtisadi cəhətdən dəstəkləməsi sistemini
 - ☐ İnkişaf etməkdə olan ölkələrin inkişaf etmiş ölkələr barəsində proteksionist tədbirlərini
-

168. Sual: Qlobal preferensiyalar sistemi aşağıdakılar tərəfindən hazırlanıb: (Çəki: 1)

- ☐ UNIDO (BMT-nin Sənaye İnkişafı Təşkilatı)
 - ☐ **UNCTAD (BMT-nin Ticarət və İnkişaf üzrə Konfransı)**
 - ☐ WTO (Ümumdünya Ticarət Təşkilatı)
 - ☐ Avropa İttifaqı tərəfindən NAFTA (Şimali Amerika Azad Ticarət Zonası) ilə birlikdə
 - ☐ UNDP (BMT-nin İnkişaf Proqramı)
-

169. Sual: Birtipli kontraktlar çox zaman aşağıdakı hallarda tətbiq edilir: (Çəki: 1)

- ☐ **Birjalarda**
- ☐ Hərraclarda
- ☐ Transmilli korporasiyalar tərəfindən təchizat həyata keçirilərkən

- ☐ Torqlarda
 - ☐ Dövlət sifarişləri ilə əlaqədar xidmətlər göstərilərkən
-

170. Sual: Birtipli kontraktlar bir qayda olaraq aşağıdakılar tərəfindən hazırlanır: (Çəki: 1)

- ☐ Müvafiq dövlət orqanları
 - ☐ **Sahibkarlar ittifaqları**
 - ☐ UNCTAD
 - ☐ Dünyanın tanınmış hərracları
 - ☐ Transmilli korporasiyalar
-

171. Sual: Pambığın və əlvan metalların ticarətində aşağıdakılar tərəfindən hazırlanmış birtipli kontraktlar daha geniş yayılıb: (Çəki: 1)

- ☐ **Birja komitələri**
 - ☐ İri inhisarçılar
 - ☐ Dövlət orqanları
 - ☐ Müvafiq hərraclar
 - ☐ Sahibkarlar ittifaqları
-

172. Sual: Meşə materiallarının ticarətində aşağıdakılar tərəfindən hazırlanmış birtipli kontraktlar daha geniş yayılıb: (Çəki: 1)

- ☐ Birja komitələri
 - ☐ İri inhisarçılar
 - ☐ Dövlət orqanları
 - ☐ Milli sahibkarlar ittifaqları
 - ☐ **Sahibkarlar ittifaqları**
-

173. Sual: Aşağıdakılar alqı-satqı müqaviləsinin vacib şərtidir: (Çəki: 1)

- ☐ **Mal üzərində mülkiyyət hüququnun satıcıdan alıcıya keçməsi**
 - ☐ Müqavilədə İNKOTERMS şərtlərinin olması
 - ☐ Malın qiymətinin müəyyən edilməsi
 - ☐ Ödəniş metodlarının müəyyən edilməsi
 - ☐ Malın daşınması və təhvil verilməsi üsullarının müəyyən edilməsi
-

174. Sual: Satılan malın adı, xarakteristikası və çeşidi aşağıdakılarda göstərilir: (Çəki: 1)

- ☐ Alqı-satqı müqaviləsinin preambulasında
 - ☐ **Alqı-satqı müqaviləsinin obyektı barədə müddəalarda**
 - ☐ Alqı-satqı müqaviləsinin əsas (baza) şərtlərində
 - ☐ Alqı-satqı müqaviləsi üzrə təminatlarda
 - ☐ Alqı-satqı müqaviləsi üzrə təminatlarda
 - ☐ Alqı-satqı müqaviləsi üzrə təminatlarda
-

175. Sual: Stividorlar kimlərdir: (Çəki: 1)

- ☐ **Yüklərin yüklənməsi və boşaldılması üçün dəniz gəmisinin kirayəçisi tərəfindən təyin olunan şəxslər**
 - ☐ Dəniz daşıyıcılarının yükləri qəbul edən nümayəndələri
 - ☐ Gəmiyə xidmət göstərilməsi və gömrük rəsmiyyətlərinin yerinə yetirilməsi üçün dəniz gəmisinin kirayəçisi tərəfindən təyin olunan şəxslər
 - ☐ Sığorta firmasının yükə baxış keçirən nümayəndələri
 - ☐ Liman orqanlarının nümayəndələri
-

176. Sual: Dəniz daşımaları üzrə agentlər kimlərdir: (Çəki: 1)

- ☐ Yüklərin yüklənməsi və boşaldılması üçün dəniz gəmisinin kirayəçisi tərəfindən təyin olunan şəxslər
 - ☐ Dəniz daşıyıcılarının yükləri qəbul edən nümayəndələri
 - ☐ **Gəmiyə xidmət göstərilməsi və gömrük rəsmiyyətlərinin yerinə yetirilməsi üçün dəniz gəmisinin kirayəçisi tərəfindən təyin olunan şəxslər**
 - ☐ Sığorta firmasının yükə baxış keçirən nümayəndələri
 - ☐ Liman orqanlarının nümayəndələri
-

177. Sual: Dəniz daşımaları üçün yüklər qablaşdırılarkən: (Çəki: 1)

- ☐ **Yükün üzərinə düşən digər yüklərin təzyiqini və yanlardan təzyiqi nəzərə almaq lazımdır**
 - ☐ Yolda tez-tez silkələnmələri nəzərə almaq lazımdır
 - ☐ Qablaşdırma maksimum dərəcədə yüngül olmalıdır
 - ☐ Qablaşdırmanın dib hissəsi daha möhkəm olmalıdır
 - ☐ Ağac materiallardan istifadə etmək olmaz
-

178. Sual: Aviasiya daşımaları üçün yüklər qablaşdırılarkən: (Çəki: 1)

- ☐ Yükün üzərinə düşən digər yüklərin təzyiqini və yanlardan təzyiqi nəzərə almaq lazımdır
 - ☐ Yolda tez-tez silkələnmələri nəzərə almaq lazımdır
 - ☐ **Qablaşdırma maksimum dərəcədə yüngül olmalıdır**
 - ☐ Qablaşdırmanın dib hissəsi daha möhkəm olmalıdır
 - ☐ Ağac materiallardan istifadə etmək olmaz
-

179. Sual: Avtomobillə daşımalar üçün yüklər qablaşdırılarkən: (Çəki: 1)

- ☐ Yükün üzərinə düşən digər yüklərin təzyiqini və yanlardan təzyiqi nəzərə almaq

lazımdır

- ☐ Yolda tez-tez silkələnmələri nəzərə almaq lazımdır
 - ☐ Qablaşdırma maksimum dərəcədə yüngül olmalıdır
 - ☐ ***Qablaşdırmanın dib hissəsi daha möhkəm olmalıdır***
 - ☐ Ağac materiallardan istifadə etmək olmaz
-

180. Sual: Dəmiryol daşımaları üçün yüklər qablaşdırılarkən: (Çəki: 1)

- ☐ Yükün üzərinə düşən digər yüklərin təzyiqini və yanlardan təzyiqi nəzərə almaq lazımdır
 - ☐ ***Yolda tez-tez silkələnmələri nəzərə almaq lazımdır***
 - ☐ Qablaşdırma maksimum dərəcədə yüngül olmalıdır
 - ☐ Qablaşdırmanın dib hissəsi daha möhkəm olmalıdır
 - ☐ Ağac materiallardan istifadə etmək olmaz
-

181. Sual: Beynəlxalq alqı-satqı kontraktları bağlanarkən ümumi və ya sadə endirim aşağıdakıları bildirir: (Çəki: 1)

- ☐ ***Preyskurant qiymətlərində və ya ilkin qiymətlərdə endirim***
 - ☐ Xüsusi razılaşma əsasında daimi müştərilər üçün edilən endirim
 - ☐ Öncədən müəyyən olunan artırılmış miqdarda malları alması şərti ilə alıcı üçün edilən endirim
 - ☐ İstehsalçılar tərəfindən satış üzrə daimi nümayəndələri üçün və ya satış üzrə vasitəçilər üçün edilən endirim
 - ☐ Pulsuz xidmətlərin göstərilməsi yolu ilə alıcılar üçün fraxt güzəştləri və ya daimi kreditlər formasında edilən güzəştlər
-

182. Sual: Beynəlxalq alqı-satqı kontraktları bağlanarkən bonus endirimi və ya dövrüyyəyə görə endirim aşağıdakıları bildirir: (Çəki: 1)

- ☐ Preyskurant qiymətlərində və ya ilkin qiymətlərdə endirim

☐ ***Xüsusi razılaşma əsasında daimi müştərilər üçün edilən endirim***

☐ Öncədən müəyyən olunan artırılmış miqdarda malları alması şərti ilə alıcı üçün edilən endirim

☐ İstehsalçılar tərəfindən satış üzrə daimi nümayəndələri üçün və ya satış üzrə vasitəçilər üçün edilən endirim

☐ Pulsuz xidmətlərin göstərilməsi yolu ilə alıcılar üçün fraxt güzəştləri və ya daimi kreditlər formasında edilən güzəştlər

183. Sual: Aşağıdakı əməliyyatlardan hansılar əsas beynəlxalq kommersiya əməliyyatlarına aiddir: (Çəki: 1)

☐ Satılmış malların sığortası

☐ Beynəlxalq ödəniş və hesablaşma əməliyyatları

☐ Beynəlxalq yükdaşımlar

☐ Malların azad ticarət zonalarında saxlanması

☐ ***Beynəlxalq turizm əməliyyatları***

184. Sual: Aşağıdakı əməliyyatlardan hansılar beynəlxalq kommersiya işinin spesifik sahəsinə aiddir: (Çəki: 1)

☐ İcarə əməliyyatları

☐ Beynəlxalq ödəniş və hesablaşma əməliyyatları

☐ Beynəlxalq ödəniş və hesablaşma əməliyyatları

☐ Elmi-texniki biliklərin mübadiləsi

☐ ***İstehsalatın ixtisaslaşması və kooperasiyası barədə sazişlər***

185. Sual: Beynəlxalq alqı-satqı kontraktları bağlanarkən diler endirimi aşağıdakıları bildirir: (Çəki: 1)

☐ Preyskurant qiymətlərində və ya ilkin qiymətlərdə endirim

☐ Xüsusi razılaşma əsasında daimi müştərilər üçün edilən endirim

- ☐ Öncədən müəyyən olunan artırılmış miqdarda malları alması şərti ilə alıcı üçün edilən endirim
- ☐ ***İstehsalçılar tərəfindən satış üzrə daimi nümayəndələri üçün və ya satış üzrə vasitəçilər üçün edilən endirim***
- ☐ Pulsuz xidmətlərin göstərilməsi yolu ilə alıcılar üçün fraxt güzəştləri və ya daimi kreditlər formasında edilən güzəştlər
-

186. Sual: Beynəlxalq alqı-satqı kontraktları bağlanarkən gizli endirim aşağıdakıları bildirir: (Çəki: 1)

- ☐ Preyskurant qiymətlərində və ya ilkin qiymətlərdə endirim
- ☐ Xüsusi razılaşma əsasında daimi müştərilər üçün edilən endirim
- ☐ Öncədən müəyyən olunan artırılmış miqdarda malları alması şərti ilə alıcı üçün edilən endirim
- ☐ İstehsalçılar tərəfindən satış üzrə daimi nümayəndələri üçün və ya satış üzrə vasitəçilər üçün edilən endirim
- ☐ ***Pulsuz xidmətlərin göstərilməsi yolu ilə alıcılar üçün fraxt güzəştləri və ya daimi kreditlər formasında edilən güzəştlər***
-

187. Sual: Beynəlxalq alqı-satqı kontraktları bağlanarkən xüsusi endirim aşağıdakıları bildirir: (Çəki: 1)

- ☐ Öncə almış olduğu malı geri qaytarmasına görə alıcı üçün edilən endirim
- ☐ ***Satıcıların maraqlı olduğu sifarişlərdə imtiyazlı alıcılar üçün etdikləri endirim***
- ☐ Mövsümdənkenar malın alışına görə alıcı üçün edilən endirim
- ☐ İşlənmiş avadanlığın alışına görə alıcı üçün edilən endirim
- ☐ Malın xarici bazarda rəqabət qabiliyyətini artırmaq məqsədi daşıyan endirim
-

188. Sual: Beynəlxalq alqı-satqı kontraktları bağlanarkən mövsümi endirim aşağıdakıları bildirir: (Çəki: 1)

- ☐ Öncə almış olduğu malı geri qaytarmasına görə alıcı üçün edilən endirim

- ☐ Satıcıların maraqlı olduğu sifarişlərdə imtiyazlı alıcılar üçün etdikləri endirim
 - ☐ **Mövsümdənkənar malın alışına görə alıcı üçün edilən endirim**
 - ☐ İşlənmiş avadanlığın alışına görə alıcı üçün edilən endirim
 - ☐ Malın xarici bazarda rəqabət qabiliyyətini artırmaq məqsədi daşıyan endirim
-

189. Sual: Beynəlxalq alqı-satqı kontraktları bağlanarkən ixrac endirimi aşağıdakıları bildirir: (Çəki: 1)

- ☐ Öncə almış olduğu malı geri qaytarmasına görə alıcı üçün edilən endirim
 - ☐ Satıcıların maraqlı olduğu sifarişlərdə imtiyazlı alıcılar üçün etdikləri endirim
 - ☐ Mövsümdənkənar malın alışına görə alıcı üçün edilən endirim
 - ☐ İşlənmiş avadanlığın alışına görə alıcı üçün edilən endirim
 - ☐ **Malın xarici bazarda rəqabət qabiliyyətini artırmaq məqsədi daşıyan endirim**
-

190. Sual: Beynəlxalq alqı-satqı əqdlərində əsas ödəniş üsulları bunlardır: (Çəki: 1)

- ☐ Nəqd ödəniş və avans ödənişi
 - ☐ Nəqd ödəniş, qarışıq ödəniş və avans ödənişi
 - ☐ Nəqd ödəniş, qarışıq ödəniş, avans ödənişi və kredit yolu ilə ödəniş
 - ☐ **Nəqd ödəniş, avans ödənişi və kredit yolu ilə ödəniş**
 - ☐ Nəqd və kredit yolu ilə ödəniş
-

191. Sual: İdxalatçının ixracatçıya kredit vermə forması bunlardır: (Çəki: 1)

- ☐ Nəqd ödəniş
- ☐ Kredit yolu ilə ödəniş
- ☐ Nəqd və kredit yolu ilə ödəniş
- ☐ **Avans ödənişi**

- ☐ Nəqd ödəniş və kredit yolu ilə ödəniş
-

192. Sual: Beynəlxalq alqı-satqı əqdləri zamanı bank xidmətindən istifadə etmədən ixracatçının idxalatçıya sənədlər təqdim etməsini və tərəflərin razılaşdırdığı müddətlərdə idxalatçının ödəniş məbləğlərini ixracatçının hesabına ödəməsini nəzərdə tutan hesablaşma forması belə adlanır: (Çəki: 1)

- ☐ Hesablaşmanın akkreditiv forması

- ☐ **Açılmış hesab üzrə ödəniş**

- ☐ Hesablaşmanın çek forması

- ☐ Hesablaşmanın veksəl forması

- ☐ İNKASSO
-

193. Sual: Beynəlxalq alqı-satqı əqdləri zamanı müəyyən ödəniş məbləğini həmin ödənişi alanın hesabına köçürmək barədə ödəyicinin banka göstəriş verməsini nəzərdə tutan hesablaşma forması belə adlanır: (Çəki: 1)

- ☐ Hesablaşmanın akkreditiv forması

- ☐ Açılmış hesab üzrə ödəniş

- ☐ Hesablaşmanın çek forması

- ☐ Hesablaşmanın veksəl forması

- ☐ **Teleqraf və poçt köçürmələri yolu ilə hesablaşma**
-

194. Sual: Beynəlxalq alqı-satqı əqdlərində hesablaşma çek formasında həyata keçirilərkən adsız (təqdim edənə) çek aşağıdakıları bildirir: (Çəki: 1)

- ☐ Konkret bir şəxsin adına yazılan və digər şəxslərə ötürülməsi (indossamentlə) mümkün olmayan çek

- ☐ **Sadə ötürmə yolu ilə və ya indossamentlə ötürülən çek**

- ☐ Təyin olunmuş müddətdə və yerdə müəyyən məbləği digər şəxsə ödəmək öhdəliyini nəzərdə tutan çek

- ☐ Təyin olunmuş müddətdə müəyyən məbləğin üçüncü şəxsə ödənilməsi üçün bir

şəxsin digər şəxsə ünvanlanan göstərişini nəzərdə tutan çek

☐ Indossamentlə ötürülən çek

195. Sual: Beynəlxalq alqı-satqı əqdlərində hesablaşma veksel formasında həyata keçirilərkən köçürmə vekseli aşağıdakıları bildirir: (Çəki: 1)

☐ Konkret bir şəxsin adına yazılan və digər şəxslərə ötürülməsi (indossamentlə) mümkün olmayan veksel

☐ Indossamentlə ötürülən veksel

☐ Sadə ötürmə yolu ilə və ya indossamentlə ötürülən veksel

☐ Təyin olunmuş müddətdə və yerdə müəyyən məbləği digər şəxsə ödəmək öhdəliyini nəzərdə tutan veksel

☐ **Təyin olunmuş müddətdə müəyyən məbləğin üçüncü şəxsə ödənilməsi üçün bir şəxsin digər şəxsə ünvanlanan göstərişini nəzərdə tutan veksel**

196. Sual: Beynəlxalq alqı-satqı müqavilələrində malın keyfiyyəti müəyyənləşdirilərkən "tel-kel" şərtləri ilə tədarük aşağıdakıları bildirir: (Çəki: 1)

☐ **Malın olduğu kimi tədarük edilməsi**

☐ Malın ədalətli orta keyfiyyət üzrə tədarük edilməsi

☐ Xammaldan əldə edilməli olan son məhsulun miqdarını müəyyən edən göstərici müqavilədə göstərilməklə malın tədarük edilməsi

☐ Malın keyfiyyətinin onun tərkibinə görə müəyyənləşdirilməsi

☐ Malın keyfiyyətinin ilk baxış əsasında müəyyənləşdirilməsi

197. Sual: Beynəlxalq alqı-satqı müqavilələrində malın keyfiyyəti müəyyənləşdirilərkən çıxım faizi şərtləri ilə tədarük aşağıdakıları bildirir: (Çəki: 1)

☐ Malın olduğu kimi tədarük edilməsi

☐ Malın ədalətli orta keyfiyyət üzrə tədarük edilməsi

☐ **Xammaldan əldə edilməli olan son məhsulun miqdarını müəyyən edən göstərici müqavilədə göstərilməklə malın tədarük edilməsi**

- ☐ Malın keyfiyyətinin onun tərkibinə görə müəyyənləşdirilməsi
 - ☐ Malın keyfiyyətinin ilk baxış əsasında müəyyənləşdirilməsi
-

198. Sual: Beynəlxalq alqı-satqı müqavilələrində malın keyfiyyəti müəyyənləşdirilərkən tərkib üzrə tədarük aşağıdakıları bildirir: (Çəki: 1)

- ☐ Malın olduğu kimi tədarük edilməsi
 - ☐ Malın ədalətli orta keyfiyyət üzrə tədarük edilməsi
 - ☐ Xammaldan əldə edilməli olan son məhsulun miqdarını müəyyən edən göstərici müqavilədə göstərilməklə malın tədarük edilməsi
 - ☐ ***Malda faydalı elementlərin minimal miqdarının və arzuolunmaz elementlərin yol verilə bilən maksimal miqdarının müəyyənləşdirilməsi***
 - ☐ Malın keyfiyyətinin ilk baxış əsasında müəyyənləşdirilməsi
-

199. Sual: Barter sovdələşməsinin fərqləndirici xüsusiyyətləri: (Çəki: 1)

- ☐ Təkrarlanma xarakteri
 - ☐ Bir qayda olaraq, iki tərəfin iştirakı
 - ☐ ***Birdəfəlik xarakteri***
 - ☐ Sovdələşmənin bir müqavilə ilə tərtibi
 - ☐ Sovdələşmənin, bir qayda olaraq, 1-2 ili keçməyən nisbətən qısa icra müddəti
-

200. Sual: Aşağıda sadalanan xüsusiyyətlərdən hansılar idxal kvotalarına aiddir? (Çəki: 1)

- ☐ dövlətin gəlirlərinin artması
- ☐ idxal axınının cəxalması
- ☐ idxalla məşğul olan şirkətlərin gəlirlərinin artması
- ☐ ***idxalın təsbit edilməsi, daxili qiymətlərin artımı***
- ☐ kapital axınının cəxalması

201. Sual: İxracın “konullu” məhdudiyyətlərinə aiddir: (Çəki: 1)

- ☐ kvotalaşdırma
- ☒ **lisensiyalaşdırma**
- ☐ ixrac kvotası
- ☐ ixracın subsidiyalaşdırılması
- ☐ idxala birtərəfli məhdudiyyət

202. Sual: Ticarət siyasətinin gizli metdalarına aiddir: (Çəki: 1)

- ☐ idxal rusumu və kvotası
- ☒ **vergi və rusumlar, texniki maneələr, dövlət tədarukləri, daxili komponentlərin tətbiqi**
- ☐ ixracat ucun munasib tarif
- ☐ idxalatın “konullu” məhdudiyyəti
- ☐ subsidiyalaşdırma və kreditləşdirmə

203. Sual: Xarici ticarətin tənzimlənməsinin maliyyə metodlarına aiddir: (Çəki: 1)

- ☐ gomruk kvotası və gomruk rusumları
- ☐ kvotalaşdırma, lisensiyalaşdırma, “konullu” məhdudiyyətlər
- ☒ **subsidiyalar, kreditləşdirmə, dempinq**
- ☐ dövlət tədarukləri
- ☐ vergi və rusumlar, texniki maneələr

204. Sual: Xarici ticarətin tənzimlənməsinin qeyri-iqtisadi metodlarına aiddir: (Çəki: 1)

- ☐ subsidiyalar, kreditləşdirmə, dempinq
- ☐ müqavilə və razılaşmalar

- ☐ dövlət tədarukləri
 - ☐ vergi və rusumlar
 - ☐ **kvotalaşdırma, lisenziyalaşdırma, “konullu” məhdudiyyətlər**
-

205. Sual: İxracatın stimullaşdırılmasının əsas vasitəsi aşağıdakıdır: (Çəki: 1)

- ☐ İxracatın lisenziyalashdırılması
 - ☐ İxracatın və ixracat kreditlərinin dövlət sığortası
 - ☐ İxracatçıları məlumatlandırılması və konsultasiya edilməsi
 - ☐ **İxracatın dövlət tərəfindən kreditləşdirilməsi**
 - ☐ İxracatın birbaşa subsidiyalashdırılması
-

206. Sual: Aşağıdakılardan hansı xarici ticarətin tənzimlənməsinin qeyri-tarif metodlarına aiddir? (Çəki: 1)

- ☐ Aksiz vergiləri
 - ☐ Kvotalaşdırma
 - ☐ Gomruk rusumları
 - ☐ Əlavə dəyər vergisi
 - ☐ İxracat rusumları
-

207. Sual: Aşağıdakılardan hansı gomruk rusumunun funksiyası deyildir? (Çəki: 1)

- ☐ Fiskal
 - ☐ **Sığorta**
 - ☐ Proteksionist
 - ☐ Balanslaşdırıcı
 - ☐ Butun cavablar doğrudur
-

208. Sual: Kompensasiya rusumları: (Çəki: 1)

- ☐ beynəlxalq ticarətin operativ tənzimlənməsi üçün tətbiq edilən rusumlardır
 - ☒ **istehsalı zamanı birbaşa və ya dolayı olaraq subsidiyadan istifadə edildiyi malların idxalına qoyulan rusumlardır**
 - ☐ daxili bazarda aztapılan malların kənara çıxarılması zamanı ixraca qoyulan rusumlardır
 - ☐ ölkə ərazisinə idxal edən ölkədəki nominal qiymətindən daha aşağı qiymətə malların gətirilməsi zamanı tətbiq edilən rusumlardır
 - ☐ yerli və xarici mallar arasında qiymətlərin tarazlaşdırılması üçün istifadə olunan rusumlardır
-

209. Sual: Hesablama metodlarına görə rusumları aşağıdakılara bolunur: (Çəki: 1)

- ☐ ixrac, idxal, tranzit
 - ☐ mövsumi, anti-dempinq, kompensasiya
 - ☐ müstəqil, konversiyalı, preferensial
 - ☒ **nominal, effektiv**
 - ☐ advalor, spesifik, qarışıq
-

210. Sual: Aşağıdakılardan hansı qeyri-tarif tənzimləmə metoduna aid deyildir? (Çəki: 1)

- ☐ lisenziyalaşdırma
 - ☐ zəmanət nəzarəti
 - ☒ **mallara baxış**
 - ☐ anti-dempinq rusumlarının tətbiqi
 - ☐ istehlakçıların diqqətinə cətdirilməyi üçün zəruri olan tələblər
-

211. Sual: Aşağıdakılardan hansı texniki maneələrə aid deyildir: (Çəki: 1)

- ☐ sanitar nəzarəti
 - ☐ **gomruk nəzarəti**
 - ☐ karantin nəzarəti
 - ☐ fitosanitar nəzarəti
 - ☐ keyfiyyətə nəzarət
-

212. Sual: Xarakterinə görə rusumlar aşağıdakılara bolunur: (Çəki: 1)

- ☐ **movsumi, anti-dempinq, kompensasiya**
 - ☐ ixrac, idxal, tranzit
 - ☐ mustəqil, konvesiyalı, preferensial
 - ☐ advalor, spesifik, qarışıq
 - ☐ nominal, effektiv
-

213. Sual: Aşağıdakılardan hansılar kvota novlərinə aid deyildir? (Çəki: 1)

- ☐ tarif kvotalar
 - ☐ movsumi kvotalar
 - ☐ **qeyri-tarif kvotaları**
 - ☐ fərdi kvotalar
 - ☐ faiz kvotaları
-

214. Sual: Aşağıdakılardan hansılar gomruk rusumu novlərinə aid deyildir ?(Çəki: 1)

- ☐ advarol
- ☐ konvension
- ☐ **stasionar**

- ☐ spesifik
 - ☐ kombinəlaşmış
-

215. Sual: Aşağıda sadalananlardan hansılar idxal rusumlarının iqtisadi effektlərinə aid deyildir? (Çəki: 1)

- ☐ istehsalat effekti
 - ☐ **satış effekti**
 - ☐ gəlirlər effekti
 - ☐ istehlak effekti
 - ☐ ticarət effekti
-

216. Sual: Aşağıda sadalananlardan hansılar qeyri-tarif tənzimləməsinə aid deyildir: (Çəki: 1)

- ☐ **spesifik rusumların tətbiqi**
 - ☐ lisenziyaləşdirmə
 - ☐ tarazlaşdırıcı vergilərin tətbiqi
 - ☐ qiymətlərin inzibati olaraq təsbit edilməsi
 - ☐ ixracın könüllü məhdudlaşdırılması
-

217. Sual: Aşağıda sadalananlardan hansılar qeyri-tarif tənzimləməsinə aiddir? (Çəki: 1)

- ☐ gomruk qiymətinin müəyyənləşdirilməsi
 - ☐ istehsalçı ölkənin müəyyənləşdirilməsi
 - ☐ mallara gomruk baxışının həyata keçirilməsi
 - ☐ **ixrac qiymətlərinin konullu məhdudiyyəti**
 - ☐ malların kodlaşdırılması
-

218. Sual: Aşağıda sadalananlardan hansılar gomruk rusumu novlərinə aid deyildir? (Çəki: 1)

- ☐ daimi
 - ☐ tranzit
 - ☐ qarışıq
 - ☒ **tarif eskalasiyası**
 - ☐ dəyişkən
-

219. Sual: Sadalananlardan hansı ticarət siyasətinin gizli metodu deyildir: (Çəki: 1)

- ☐ Texniki maneələr
 - ☐ Daxili vergilər və rusumlar
 - ☐ Dövlət tədaruku cərcivəsində siyasət
 - ☐ Yerli komponentlərin təminatı barədə tələb
 - ☒ **Butun cavablar doğrudur**
-

220. Sual: Baş lisenziya: (Çəki: 1)

- ☐ Əmtəənin 20 il müddətində məhdudiyyətsiz idxalı ucun icazədir
 - ☒ **Konkret zaman müddətində daim qüvvədə olan və müəyyən göstərilən malların kəmiyyət və qiymət baxımından məhdudiyyətsiz idxal və ixracı ucun şirkətlərə verilən icazədir**
 - ☐ Xüsusi qiymətə malik olan əmtəənin idxalına verilən icazədir
 - ☐ Ölkəyə beynəlxalq sənaye müəssisələrinin mallarının gətirilməsinə verilən icazədir
 - ☐ Butun cavablar doğrudur
-

221. Sual: Qiymətin əsası nəyi təyin edir: (Çəki: 1)

- ☐ Qiymətin ilkin səviyyəsini təyin edir
 - ☐ İstehsalatçının əsas xərclərini müəyyən edir
 - ☐ Malın maya dəyərini təyin edir
 - ☐ **Malın daşınması zamanı nəqliyyat, sığorta, anbar və digər xərclərin malın qiymətinə daxil olub-olmadığını müəyyən edir**
 - ☐ İstehsalatçının əsas xərclərini təyin edir
-

222. Sual: Patentləşdirilməmiş elmi-texniki nailiyyət və konfidensial xarakterli istehsalat təcrübəsi: (Çəki: 1)

- ☐ Patent
 - ☐ Lisenziya
 - ☐ Müəllif şəhadətnaməsi
 - ☐ **Nou-hau**
 - ☐ Lizing
-

223. Sual: Lisenziya bazarının predmeti kimi çıxış edir: (Çəki: 1)

- ☐ Patent lisenziyaları
 - ☐ patentsiz lisenziyalar
 - ☐ Texnologiyalar
 - ☐ **Texnoloji tədqiqatlar**
 - ☐ Konfidensial xarakterli informasiya
-

224. Sual: İnjiniring xidmətləri bazarının obyektı olan əsas xidmət novlərin qeyd edin: (Çəki: 1)

- ☐ Zəruri avadanlığın istehsalı ilə bağlı xidmətlər
- ☐ **İstehsalat prosesinin hazırlığı ilə bağlı xidmətlər: layihələndirmədən əvvəlki, layihələndirmə, layihələndirmədən sonrakı və ixtisaslaşdırılmış xidmətlər**

(kapital qoyuluşundan əvvəlki)

- ☐ Normal istehsalat prosesini və məhsulun satışını təmin etməklə bağlı olan xidmətlər
 - ☐ Tələb olunan ixtisaslı işçi heyətin cəlb olunması ilə bağlı xidmətlər
 - ☐ Təsərrüfat obyektinin təşkilati fəaliyyətində kömək göstərilməsi
-

225. Sual: Konsaltinq xidmətlərinin tərkibinə daxil olan xidmətləri işarələyin: (Çəki: 1)

- ☐ Peşəkar menecerlər və ya onların briqadalarının və butovlukdə şirkətin idarə olunması
 - ☐ **Təsərrüfat obyektinin təşkilati fəaliyyətində kömək göstərilməsi**
 - ☐ Şirkət imicinin formalaşdırılması
 - ☐ Normal istehsalat prosesini və məhsulun satışını təmin etməklə bağlı olan xidmətlər
 - ☐ Zəruri avadanlığın istehsalı ilə bağlı xidmətlər
-

226. Sual: Ortamuddətli zaman ucun maşın və avadanlıqların icarəsi: (Çəki: 1)

- ☐ Rentinq
 - ☐ **Hayrinq**
 - ☐ Kliring
 - ☐ Lizing
-

227. Sual: Qısamuddətli zaman ucun maşın və avadanlıqların icarəsi: (Çəki: 1)

- ☐ Hayrinq
 - ☐ **Rentinq**
 - ☐ Kliring
 - ☐ Lizing
-

228. Sual: Bir qayda olaraq, öz adından və öz hesabına mallarən alınıb satılması ilə məşğul olan vasitəci: (Çəki: 1)

- ☐ Komisioncu
 - ☐ Broker
 - ☐ Agent
 - ☒ **Diler**
 - ☐ Sadəcə alverci
-

229. Sual: Beynəlxalq ticarətdə dünya qiymətlərini xarakterizə edən əsas əlamətləri qeyd edin: (Çəki: 1)

- ☐ Onlar kollektiv valyutada təyin olunurlar
 - ☐ Bu, beynəlxalq ticarətin orta hesab qiymətləridir
 - ☒ ***Bu, məhsulun ümumi satış həcmində əhəmiyyətli paya malik aparıcı istehsalçıların (və ya təchizatçıların) mallarının qiymətidir***
 - ☐ Onlar azad bazar rəqabəti nəticəsində formalaşır
 - ☐ Onlar xarici ticarət sovdələşmələrinin bağlanması zamanı uzunəməxsus oriyentir kimi istifadə oluna bilər
-

230. Sual: Birja qiymətlərinin çatışmamazlığını göstərin: (Çəki: 1)

- ☐ Müəyyən əmtəə bazarında baş verən dəyişikliklərin operativ əks olunması
 - ☐ Birja qiymət dəyin edilməsi məhz müəyyən məqamdakı sovdələşmələrin faktiki qiymətləridir
 - ☐ Onlar qiymətlərin beynəlxalq bazarda ümumi dinamikasını xarakterizə edir
 - ☐ Birja qiymətləri beynəlxalq ticarətin çatdırılma şərtləri və ödəmə şərtləri kimi elementlərini əks etdirmir
 - ☒ ***Onlar çox vaxt spekulyativ amillərin təsiri altında dəyişir***
-

231. Sual: Milli rejim istifadə olunur: (Çəki: 1)

- ☐ integrasiya qruplaşmaları üzvü olan ölkələr arasındakı münasibətlərdə kapitalın ixracına uyğun olaraq
 - ☐ inkişaf etməkdə olan ölkələrlə münasibətlərdə
 - ☐ əmtəənin ixracına uyğun olaraq
 - ☐ əmtəənin idxalına uyğun olaraq
 - ☐ **integrasiya qruplaşmaları üzvü olan dövlətlərin üçüncü ölkələrlə münasibətlərində**
-

232. Sual: Müəssisə və obyektlərin yaradılması üzrə mühəndis – konsaltinq xidmətləri necə adlanır? (Çəki: 1)

- ☐ françayzing
 - ☐ **injiniring**
 - ☐ lizing
 - ☐ nou-hau
 - ☐ konsaltinq
-

233. Sual: Beynəlxalq turizm nə deməkdir? (Çəki: 1)

- ☐ **valyuta daxil olması mənbəyi, investisiya prosesinin sürətləndiricisi, əmtəə və xidmətlərin keyfiyyətinin artırılması və çeşidlərinin çoxalması amili**
 - ☐ hesab balansının qeyri – tarazlığının səbəbi
 - ☐ qiymətlərin qalxması, sənayeləşmənin sürətlənməsi, idxalatın artımı amili
 - ☐ inflyasiya və məşğulluğun azalması səbəbi
 - ☐ milli ənənələrin inkişafı amili
-

234. Sual: Məqsədlərinə və hərəkətililik dərəcəsinə görə beynəlxalq turizm nə cür olur? (Çəki: 1)

- ☐ **mütəhərrik, stasionar, qarışıq, maarifləndirici, idman – sağlamlıq, özfəaliyyət, dağ xizək sürmə, kurort**

- ☐ fərdi, qrup, ailəvi, gənc, uşaq, qarışıq
 - ☐ birgünlük, çoxgünlük
 - ☐ tranzit, piyada
 - ☐ düzgün cavab yoxdur
-

235. Sual: Ekoloji turzimdə ixtisaslaşmış ölkələri göstərin: (Çəki: 1)

- ☐ Norveç, İran
 - ☐ İtaliya, İspaniya
 - ☐ Yunanıstan, İrlandiya
 - ☒ **İsveç, İslandiya**
 - ☐ Danimarka, İraq
-

236. Sual: Hansı xidmətlərə görə lisenziya ödəmələri həyata keçirilmir: (Çəki: 1)

- ☐ ticarət nişanından istifadəyə görə
 - ☐ patentlərdən istifadəyə görə
 - ☒ **telefon və poçt xidmətlərinin göstərilməsinə görə**
 - ☐ filmlərin kirayəsinə görə
 - ☐ ticarət nişanlarının istifadəsinə görə
-

237. Sual: Texnologiyaların ötürülməsinin ən vacib forması hansıdır: (Çəki: 1)

- ☐ injiniring razılaşması
- ☒ **lisenziya razılaşması**
- ☐ franşiz razılaşmaları
- ☐ forfeyting
- ☐ faktoring

238. Sual: Texnologiyalar mübadiləsinin qeyri -kommersiya formalarının tərkibinə daxil deyildir: (Çəki: 1)

- ☐ elmi-texniki məmulatlar
- ☐ **idarəetmə müqavilələri**
- ☐ sərgi və yarmarkaların keçirilməsi
- ☐ mütəxəssislərin miqrasiyası
- ☐ beynəlxalq təşkilatların elmi və texniki əməkdaşlıq sahəsində fəaliyyəti

239. Sual: Vasitəçilərin cəlb olunması istehsalatçıya aşağıdakı üstünlükləri verir (doğru olmayan variantı qeyd edin): (Çəki: 1)

- ☐ Əmtəənin satışı zamanı operativliyin artırılması
- ☐ **Ticarət alyanslarının yaradılması**
- ☐ Xarici bazarada əmtəə konyunkturasının vasitəçilər tərəfindən tez nəzərə alınması hesabına əmtəənin satıcı üçün daha əlverişli şərtlər əsasında satışı
- ☐ Əmtəənin rəqabət qabiliyyətinin artırılması
- ☐ Əmtəənin keyfiyyət qiymətləndirilməsi və rəqabət xüsusiyyətləri barədə vasitəçidən etibarlı informasiyanın alınması

240. Sual: Komissiyonerlər kimdir: (Çəki: 1)

- ☐ üçüncü şəxslərlə öz adından, lakin istehsalatçının hesabına sövdələşmə imzalayan vasitəçilər
- ☐ üçüncü şəxslərlə özgə təchizatçının adından və onun hesabına sövdələşmə imzalayan vasitəçilər
- ☐ c) üçüncü şəxslərlə öz adından və öz hesabına sövdələşmə imzalayan vasitəçilər
- ☐ **üçüncü şəxslərlə öz adından, lakin başqasının hesabına sövdələşmə imzalayan vasitəçilər**
- ☐ üçüncü şəxslərlə satıcının adından və alıcının hesabına sövdələşmə imzalayan vasitəçilər

241. Sual: Hərracın çox yüksək qiymətlə başladığı və elan edilmiş qiymət üzrə almağa razı olan alıcı tapılana qədər onun azalması ilə aparıldığı hərrac necə adlanır: (Çəki: 1)

- ☐ amerikan hərracı
- ☐ ingilis hərracı
- ☐ fransız hərracı
- ☒ ***holland hərracı***
- ☐ belçika hərracı

242. Sual: Tender nədir: (Çəki: 1)

- ☐ gözlənilən hərrac barədə bir sıra tanınmış şirkətlərin dəvəti kimi bildiriş
- ☐ idxalatçı ölkənin tender qanunvericiliyinin tələblərini əks etdirən tender sənədləri komplekti
- ☐ tender sənədləşməsinin tərkibinə daxil olan və hərrac təşkilatçıları tərəfindən tərtib edilmiş təklif proformas
- ☐ nəticəsnə uyğun olaraq müqavilənin bağlanacağı kontragentin müəyyən edildiyi qapalı prosedura
- ☒ **bütün cavablar doğrudur**

243. Sual: Faydalı istifadə müddəti 15 il təşkil edən dəzgah müəssisə tərəfindən 15 illiyə icarəyə götürülmüşdür. Bu icarə növü necə adlanır: (Çəki: 1)

- ☐ operativ lizinq
- ☒ ***maliyyə lizinqi***
- ☐ qaytarılan lizinq
- ☐ nəm lizinq

244. Sual: İxtiraya patent nə deməkdir? (Çəki: 1)

- ☐ İxtiraçıya ixtiranı satmaq üçün inhisarçı hüquqa malik olması barədə dövlət

tərəfindən verilən şəhadətnamədir

☐ ***İxtiraçıya yalnız müəyyən müddət ərzində ixtiraya inhisarçı hüquqa malik olması barədə səlahiyyətli dövlət orqanları tərəfindən verilən şəhadətnamədir***

☐ İxtiraçıya və ya onun varisinə ixtiradan istifadə üçün inhisarçı hüquq verilməsi barədə səlahiyyətli dövlət orqanı tərəfindən verilən şəhadətnamədir

☐ İxtiraçının öz vasitəsi hesabına ixtiranın sirrini qorumaq və ona patent vermək üçün dövlətlə müqavilə bağlamasıdır

☐ İxtira sirrinin qorunmasıdır

245. Sual: Beynəlxalq açıq torqlar hansı torqlardır? (Çəki: 1)

☐ ***Torqda iştirak etmək arzusunda olan bütün xarici və yerli firmaların iştirakı ilə keçirilən torqlardır***

☐ Açıq yerlərdə keçirilən torqlardır

☐ Xüsusi dəvət olunmuş firmaların iştirakı ilə keçirilən torqlardır

☐ Yalnız bir firmanın iştirakı ilə keçirilən torqlardır

☐ Bir TMS-in mallarının satışı və ona lazım olan xammalın alınması ilə həyata keçirilən torqlardır

246. Sual: Beynəlxalq qapalı torqlar hansı torqlardır? (Çəki: 1)

☐ Torqda iştirak etmək arzusunda olan bütün xarici və yerli firmaların iştirakı ilə keçirilən torqlardır

☐ Açıq yerlərdə keçirilən torqlardır

☐ ***Xüsusi dəvət olunmuş firmaların iştirakı ilə keçirilən torqlardır***

☐ Yalnız bir firmanın iştirakı ilə keçirilən torqlardır

☐ Bir TMS-in mallarının satışı və ona lazım olan xammalın alınması ilə həyata keçirilən torqlardır

247. Sual: Beynəlxalq yarmarka nədir? (Çəki: 1)

☐ İlin müəyyən vaxtında müəyyən olunmuş vaxtda eyni bir yerdə mütəmadi olaraq

toplanan bazardır

☐ ***Bir və ya bir neçə müxtəlif ölkələrin istehsal, elm və texnikanın bir və ya bir neçə sahəsində əldə etdikləri nailiyyətlərin nümayiş etdirildiyi bazardır***

☐ Öz ölkəsinin bütün sahələrdə istehsal fəaliyyətindən əldə etdiyi nailiyyətlərin üç həftədən çox olmayan müddətdə əks etdirildiyi sərgidir

☐ Müxtəlif nəqliyyat vasitələrindən istifadə etməkdə sərgiyə gələnlərin dairəsini genişləndirmək məqsədilə keçirilən sərgilərdir

☐ Hər il eyni vaxtda dünyanın müəyyənləşdirilmiş bir sıra şəhərlərində keçirilən sərgilərdir

248. Sual: Sənaye nümunələrinin daimi sərgisi: (Çəki: 1)

☐ İlin müəyyən vaxtında müəyyən olunmuş vaxtda eyni bir yerdə mütəmadi olaraq toplanan bazardır

☐ ***Bir və ya bir neçə müxtəlif ölkənin elm və texnika sahəsində əldə etdikləri nailiyyətlərin əks etdirildiyi sərgidir***

☐ Öz ölkəsinin bütün sahələrdə əldə etdiyi nailiyyətlərin üç həftədən çox olmayan müddətdə əks etdirildiyi sərgidir

☐ Müxtəlif nəqliyyat vasitələrindən istifadə etməkdə sərgi iştirakçılarının dairəsini genişləndirmək məqsədilə keçirilən sərgilərdir

☐ Öz ölkəsinin xaricdə olan konsulluq və digər nümayəndəliklərində keçirilən sərgidir

249. Sual: Ticarət-sənaye sərgiləri nədir? (Çəki: 1)

☐ İlin müəyyən vaxtında müəyyən olunmuş vaxtda eyni bir yerdə mütəmadi olaraq toplanan bazardır

☐ ***Bir və ya bir neçə müxtəlif ölkənin istehsal, elm və texnikanın bir və ya bir neçə sahəsində əldə etdikləri nailiyyətlərin nümayiş etdirildiyi sərgidir***

☐ Öz ölkəsinin bütün sahələrdə istehsal fəaliyyətində əldə etdiyi nailiyyətlərin üç həftədən çox olmayan müddətdə əks etdirildiyi sərgidir

☐ Müxtəlif nəqliyyat vasitələrindən istifadə etməklə sərgiyə gələnlərin dairəsini genişləndirmək məqsədilə keçirilən sərgilərdir

☐ Beynəlxalq ticarətə xidmət edən sərgilərdir

250. Sual: Səyyar sərgilər? (Çəki: 1)

- ☐ İlin müəyyən vaxtında müəyyən olunmuş vaxtda eyni bir yerdə mütəmadi olaraq toplanan bazardır
- ☐ Bir və ya bir neçə müxtəlif ölkənin elm və texnika sahəsində nailiyyətlərini əks etdirdikləri sərgidir
- ☐ Öz ölkəsinin bütün sahələrdə əldə etdiyi nailiyyətlərin üç həftədən çox olmayan müddətə əks etdirildiyi sərgidir
- ☐ **Müxtəlif nəqliyyat vasitələrindən istifadə etməkdə sərgi iştirakçılarının dairəsini genişləndirmək məqsədilə keçirilən sərgilərdir**
- ☐ Öz ölkəsinin xaricdə olan konsulluq və digər nümayəndəliklərində keçirilən sərgilərdir

251. Sual: Reyning nədir? (Çəki: 1)

- ☐ İcarəyə verənin malı firmalardan alaraq onun xarici icarəyə götürənə haqla verməsidir
- ☐ **Əmtəələrin bir neçə saatdan, gündən, aydan bir ilədək müddətə kirayəyə verilməsidir.**
- ☐ Əmtəələrin 3 ildən 5 ilədək, bəzi avadanlıqların isə 15-20 il müddətinə kirayəyə verilməsidir.
- ☐ Əmtəələrin 1 ildən 2-3 ilədək müddətə kirayəyə verilməsidir
- ☐ İcarəyə verənin icarə predmetini xarici firmadan əldə edərək öz ölkəsində icarəyə verməsidir.

252. Sual: Sərgilərin xarakterik xüsusiyyətlərini qeyd edin. (Çəki: 1)

- ☐ Universal xarakterə malik olması
- ☐ Ekspozatlar içərisində müxtəlif sahə məhsullarının üstünlük təşkil etməsi
- ☐ **Ekspozatlar içərisində maşın və avadanlıqların xüsusi çəkisinin artması**
- ☐ Qısamüddətli sərgilərin üstünlük təşkil etməsi

☐ Daimi sərgilərin təşkil edilməsi

253. Sual: Hansı ölkələrdə sərgi və yarmarkalar daha geniş yayılmışdır: (Çəki: 1)

☐ **Qərbi Avropa, ABŞ**

☐ Almaniya, Kanada

☐ İsveç, Norveç

☐ Yunanıstan, Çin

☐ Cənubi Koreya, Tayvan

254. Sual: Birja sövdələşmələrində “kontanqo” vəziyyəti nədir? (Çəki: 1)

☐ Dərhal tədarük edilən məhsulun qiyməti müddətli sövdələşmədən yüksəkdir

☐ **Nəqd məhsulun qiyməti müddətli sövdələşmədən aşağıdır**

☐ Real məhsul mövcud olmur

☐ Forward kontraktının bağlanması məqsədəuyğundur

☐ Məhsul defisiti və ehtiyatların azadlığı şəraitdə yaranan vəziyyət

255. Sual: Del credere müqaviləsi nədir? (Çəki: 1)

☐ **Komissionerlərə əlavə öhdəliklərin verilməsi**

☐ Konsiqnatorların hüquq və vəzifələrinin genişləndirilməsi

☐ Komissioner üçüncü şəxslərlə müqavilə öhdəliyini öz üzərinə alır

☐ Satış agentlərinə əlavə öhdəliklərin verilməsi

☐ Distribyuterlərin hüquqlarının və vəzifələrinin artırılması

256. Sual: Kontrofertə - ... deməkdir: (Çəki: 1)

- ☐ Satıcının təklifinin sözsüz olaraq, qəbul edilməsi
 - ☐ Ofertdə təklif edilən əmtəənin alışından yazılı imtina
 - ☐ **Satıcının kommersiya təklifinin bu və ya digər şərtləri dəyişilərək, alıcı tərəfindən verilən qarşılıqlı təklif**
 - ☐ Ofertin bütün şərtləri ilə alıcının razılaşması
 - ☐ Ofertin qeyd-şərtsiz aksepti
-

257. Sual: Müqavilədə göstərilməyən, lakin, kontraktın yerinə yetirilməsi anında təyin edilmə üsulu təsvir edilən qiymət: (Çəki: 1)

- ☐ Sürüşkən qiymət
 - ☐ **Onkol qiymət**
 - ☐ çevik
 - ☐ Bazis qiymət
 - ☐ Statistik qiymət
-

258. Sual: Emitent-bankın tapşırığı və müştərinin vəsaiti hesabına, hesablaşma sənədləri əsasında ödəyicidən pul vəsaitlərinin alınması üzrə hərəkətlər vasitəsi ilə həyata keçirilən bank əməliyyatı belə adlanır: (Çəki: 1)

- ☐ Delkredere
 - ☐ Bordero
 - ☐ **inkasso**
 - ☐ Akkreditiv
 - ☐ Invoys
-

259. Sual: Kommersiya nəqliyyat vasitəsi ilə daşınan yük haqqında gömrük nəzarətinə lazım olan məlumatları özündə ehtiva edən sənədlər adlanır: (Çəki: 1)

- ☐ Təcili olaraq, gömrükdən azad edilmə haqqında deklarasiya

- ☐ Nəqliyyat deklarasiyası
 - ☐ **Yük deklarasiyası**
 - ☐ Vergi deklarasiyası
 - ☐ Yükdəşimə haqqında deklarasiya
-

260. Sual: İxtiraçı və ya onun qanuni varisinə verilən və bu ixtiradan istifadə edilməsinə inhisarçılıq hüququ verən sənəd adlanır: (Çəki: 1)

- ☐ Lisenziya
 - ☐ İcazə
 - ☐ **Patent**
 - ☐ Noy-hau
 - ☐ Barter
-

261. Sual: Əks - ofset müqaviləsinin bağlanması yolu ilə müqavilənin sığortalanmasını nəzərdə tutan əməliyyat adlanır: (Çəki: 1)

- ☐ Sığortalanma
 - ☐ **Hedclənmə**
 - ☐ Spot
 - ☐ Delğkredere
 - ☐ Keş
-

262. Sual: Fyuçers müqavilələrinin dəyərinin fərqində qazanc əldə etmək məqsədi ilə aparılan spekulyativ razılaşmalar adlanır: (Çəki: 1)

- ☐ **Spredinq**
- ☐ Keş
- ☐ Kontanqo

- ☐ Varrant
 - ☐ Bekuordeyşn
-

263. Sual: Avadanlığın və ya əmtəənin yeganə inhisarçı firmadan əldə edilə bilən, və dövlət müəssisələri üçün adi kontraktların bağlanması həmin ölkənin qanunları ilə qadağan edilən istisna hallarda keçirilən hərrac adlanır: (Çəki: 1)

- ☐ İctimai hərrac
 - ☐ Özəl hərrac
 - ☐ Müstəsna hərrac
 - ☐ **İstisna hərrac**
 - ☐ Xüsusi hərrac
-

264. Sual: Hər bir əmtəə yerində yerləşən istənilən növdə və sortda əmtəələrin siyahısını özündə ehtiva edən sənəd adlanır: (Çəki: 1)

- ☐ Faktura siyahısı
 - ☐ **Qablaşdırma siyahısı**
 - ☐ Anbardan malların çıxarılması üçün verilən qaimə
 - ☐ Daxili daşınma üçün verilən qaimə
 - ☐ Qablaşdırma üzrə təlimat
-

265. Sual: Bir tərəf (prinsipal) digər tərəfə (vəvəsitəçiyə), qabaqcadan müəyyən edilmiş ərazidə, prinsipalın vəsaiti hesabına və onun adından əmtəənin satışı və ya alışı ilə əlaqədar faktiki və hüquqi hərəkətlərin həyata keçirilməsini həvalə edən əməliyyatlar adlanır: (Çəki: 1)

- ☐ Broker əməliyyatları
- ☐ **Agent əməliyyatları**
- ☐ Konsiqnasiya əməliyyatları
- ☐ Komissiya əməliyyatları

☐ Distribyutor əməliyyatları

266. Sual: Aşağıda adları çəkilən şərtlərdən hansı, agentin vəzifəsi deyil: (Çəki: 1)

- ☐ Müqavilənin bağlandığı dövr ərzində, agent, prinsipalın əmtəələri üçün rəqabət təşkil edən əmtəələrin reklamını həyata keçirtmək və ya onları almaq, təklif etmək hüququna malik deyil
 - ☐ **Agent, satdığı əmtəələrin ticarət markalarının qeydiyyatını aparmaq hüququnu özündə saxlayır**
 - ☐ Agent, razılaşdırılmış məbləğdən az olmayan həcmdə alqı-satqı əməliyyatlarının bağlanmasına dair vasitəçilik etmək öhdəliyini öz üzərinə götürür
 - ☐ Agent, onun vasitəçiliyi ilə əmtəəni əldə edən şəxs tərəfindən qiymətin ödənilməməsi nəticəsində yarana bilən istənilən zərərə görə, prinsipala düşən əlavə mükafatın sığortalanmasını öhdəsinə götürür (delkredere şərti)
 - ☐ Prinsipalın instruksiyalarına müvafiq olaraq, öz hesabına reklam həyata keçirtmək öhdəliyi agentin üzərinə düşür
-

267. Sual: Aksion satış formasının klassik variantında aşağıdakılardan hansı düzdür: (Çəki: 1)

- ☐ **Start qiyməti son satış qiymətindən aşağıdır**
 - ☐ Start qiyməti son satış qiymətindən yuxarıdır
 - ☐ Start qiyməti son satış qiymətinə bərabərdir
 - ☐ Bütün cavablar səhvdir
-

268. Sual: Tender, əmtəəni qiymətə əldə etməyə imkan verir: (Çəki: 1)

- ☐ Maksimal qiymətə
 - ☐ Əmtəənin keyfiyyətini maksimal surətdə əks etdirən qiymətə
 - ☐ **Minimal qiymətə**
 - ☐ Sabit qiymətə
-

269. Sual: Birja əməliyyatlarının qiymətləri adlanırlar: (Çəki: 1)

- ☐ Tarif
 - ☐ Limit
 - ☐ Lot
 - ☐ Ofert
 - ☐ **Kvotalaşdırma**
-

270. Sual: Konkret müqavilənin tələbləri ilə razılaşdırıldıqdan sonra, adi qaydada və ya ticarət praktikası nəzərə alınmaqla əvvəlcədən ifadə edilmiş, yazılı qaydada təqdim edilmiş, təxmini müqavilə və ya bir sıra unifikasiya olunmuş şərtlər, adlanır: (Çəki: 1)

- ☐ Ticarət adəti
 - ☐ **Adi müqavilə**
 - ☐ Bazis kontraktı
 - ☐ Şərti kontrakt
 - ☐ Əsas kontrakt
-

271. Sual: Hedcinq əməliyyatları, müqavilənin sığortalanmasını bağlanması yolu ilə nəzərdə tutur: (Çəki: 1)

- ☐ Spot müqaviləsi
 - ☐ Fyuçers müqaviləsi
 - ☐ **Ofset müqaviləsi**
 - ☐ Qarşılıqlı müqavilə
 - ☐ Opsion müqavilə
-

272. Sual: Beynəlxalq ticarətin əsas təşkilatı formalarına aid deyil: (Çəki: 1)

- ☐ Alqı-satqı müqavilələri
- ☐ **Ssuda əməliyyatları**

- ☐ Auksion ticarət
 - ☐ Barter müqavilələri
 - ☐ Birja ticarəti
-

273. Sual: Alıcı satıcının bankında özünün xüsusi hesabını açdıqda, beynəlxalq praktikada qəbul edilmiş hesablaşma forması adlanır: (Çəki: 1)

- ☐ İnkasso
 - ☐ **Akkreditiv**
 - ☐ Çek
 - ☐ Bank köçürməsi
 - ☐ Kredit hesabı
-

274. Sual: “Royalti” termini deməkdir: (Çəki: 1)

- ☐ Birdəfəlik ödəniş
 - ☐ **Lisenziya alıcısının gəlirindən dövri ödənişlər**
 - ☐ Xüsusi lisenziyadan istifadəyə görə mükafat
 - ☐ Tam lisenziyadan istifadəyə görə mükafat
 - ☐ Birdəfəlik lisenziyanın təqdim edilməsinə görə mükafat
-

275. Sual: Xarici ticarətdə arbitraj məhkəməsinin mübahisəli məsələlərə baxması adlanır: (Çəki: 1)

- ☐ Fors-major
- ☐ Nou-hau
- ☐ Dempinq
- ☐ **Arbitraj**
- ☐ Royalti

276. Sual: Kəminin sahibi və icarəyə götürəni arasında bağlanan icarə müqaviləsinin mövcudluğunu və məzmununu təsdiq edən sənəd adlanır: (Çəki: 1)

- ☐ Barter
- ☒ **Çarter**
- ☐ Konossament
- ☐ Bay-bek
- ☐ Fraxt

277. Sual: İxrac edilən mallara dolayı vergilərin azaldılması və ya ləğvi adlanır: (Çəki: 1)

- ☐ İxrac deklarasiyası
- ☐ İxrac kvotası
- ☒ **İxrac detaksasiyası**
- ☐ İxrac məhdudiyyətləri
- ☐ İxrac kompensasiyası

278. Sual: İxracatçıdan veksellərin alışı formasında xarici iqtisadi əməliyyatın kreditləşməsi adlanır (Çəki: 1)

- ☒ **Forfeyting**
- ☐ Faktoring
- ☐ Konsalting
- ☐ Hayring
- ☐ Rentinq

279. Sual: Mülkiyyətin amortizasiya dövründən az olan müddətə bağlanan lizinq adlanır: (Çəki: 1)

- ☐ Servis lizinqi
 - ☐ Qaytarılan lizinq
 - ☐ **Operativ lizinq**
 - ☐ Dövriyyə lizinqi
 - ☐ Uzunmüddətli lizinq
-

280. Sual: Satıcıdan alıcıya əmtəənin (xidmətin) hərəkəti ilə əlaqəli olan beynəlxalq kommersion əməliyyatları əməliyyatlar adlanır: (Çəki: 1)

- ☐ Köməkçi əməliyyatlar
 - ☐ Əsas əməliyyatlar
 - ☐ İlkin əməliyyatlar
 - ☐ **Təmin edici əməliyyatlar**
 - ☐ İkili əməliyyatlar
-

281. Sual: İstirahət, sağlamlıq və müalicə məqsədi ilə təşkil edilən beynəlxalq turizm - turizmdir: (Çəki: 1)

- ☐ Sağlamlaşdırıcı turizm
 - ☐ **Rekreasion turizm**
 - ☐ Sanatoriya turizmi
 - ☐ müalicəvi turizm
 - ☐ Dini turizm
-

282. Sual: Konsiqnasiya əməliyyatlarıəməliyyatlarının bir növüdür: (Çəki: 1)

- ☐ Broker əməliyyatlarının
- ☐ **Komission əməliyyatlarının**
- ☐ Təkrar satış əməliyyatlarının

- ☐ Agent əməliyyatlarının
 - ☐ Distribyutor əməliyyatlarının
-

283. Sual: Beynəlxalq kommersiya əməliyyatlarının əksər hissəsi tərəfindən həyata keçirilir: (Çəki: 1)

- ☐ BMT-tı sisteminin beynəlxalq iqtisadi təşkilatları tərəfindən
 - ☐ Dövlət orqanları və təşkilatları tərəfindən
 - ☐ **Şirkətlər tərəfindən**
 - ☐ Fiziki şəxslər tərəfindən
 - ☐ Sahibkarlar birliyi tərəfindən
-

284. Sual: Tarixi-mədən abidələrlə tanışlıq məqsədi ilə həyata keçirilən beynəlxalq turizmin bir növü - turizmdir: (Çəki: 1)

- ☐ **Maarifləndirici turizm**
 - ☐ Ənənəvi turizm
 - ☐ Rekreasiya turizmi
 - ☐ Dini turizm
 - ☐ Tarixi turizm
-

285. Sual: Bir bankın digərinə, poçt və ya teleqraf vasitəsi ilə ödəniş sənədinin göndərilməsi yolu ilə həyata keçirilən bank hesablaşma əməliyyatı - adlanır: (Çəki: 1)

- ☐ Sənədli akkreditiv
 - ☐ **Bank transferi**
 - ☐ Açıq hesab üzrə hesablaşmalar
 - ☐ Sənədli inkasso
 - ☐ Akkreditiv
-

286. Sual: Qabaqcadan razılaşdırılmış birdəfəlik ödənişi nəzərdə tutan, nou-hau ödəniş üsulu - adlanır: (Çəki: 1)

- ☐ Royalti
 - ☐ **Birdəfəlik ödəniş**
 - ☐ “Kost-plas”
 - ☐ Lisenziya ödənişi
 - ☐ İndent
-

287. Sual: Hansı sənəddə, yerinin, sayının və növünün qeyd edilməsi ilə, bu partiya daxıl olan bütün növ əmtəələrin siyahısı göstərilir (Çəki: 1)

- ☐ Texniki sənədləşmə
 - ☐ Proforma
 - ☐ **Spesiyikastiya**
 - ☐ Texniki siyahı
 - ☐ Qablaşdırma vərəqi
-

288. Sual: Hansı təşkilat tərəfindən tədarükün baza şərtləri dərc edilir: (Çəki: 1)

- ☐ YUNKTAD
 - ☐ **Beynəlxalq Ticarət Palatası**
 - ☐ YUNİDO
 - ☐ Ümumdünya Ticarət Təşkilatı
 - ☐ YUNESKO
-

289. Sual: Lisenziarın lisenziata ixtiradan istifadə hüququnu ötürməsi ilə eyni zamanda özünün də o hüquqdan istifadəsinə icazə verən sənəd adlanır: (Çəki: 1)

- ☐ Baş lisenziya

- ☐ Tam lisenziya
 - ☐ Açıq lisenziya
 - ☐ Sadə lisenziya
 - ☐ **Müstəsna lisenziya**
-

290. Sual: Sənaye mülkiyyəti obyektindən istifadə hüququnu lisenziardan tamamilə alan və onu lisenziata ötürən lisenziya adlanır: (Çəki: 1)

- ☐ Müstəsna lisenziya
 - ☐ Məcburi lisenziya
 - ☐ **Tam lisenziya**
 - ☐ Tam lisenziya
 - ☐ Sadə lisenziya
-

291. Sual: Lisenziya müqaviləsinə əsasən, hüquqların ötürülməsi müqabilində, lisenziatın lisenziara birdəfəlik və ya hissə-hissə ötürülən, sabit pul məbləği adlanır: (Çəki: 1)

- ☐ Sığorta depoziti
 - ☐ **Birdəfəlik ödəniş**
 - ☐ Royalti
 - ☐ İndent
 - ☐ Vençur.
-

292. Sual: Patentin əhatə etdiyi ərazi və bütün qalan müddət ərzində, patentdən irəli gələn bütün hüquqları lisenziata verən lisenziya adlanır: (Çəki: 1)

- ☐ Təmiz lisenziya
- ☐ Müşayət edici lisenziya
- ☐ **Tam lisenziya**

- ☐ Qaytarılan lisenziya
 - ☐ Məcburi lisenziya
-

293. Sual: Bir şəxsin (fiziki və hüquqi) əmtəə və xidmətlərini digər şəxsin (fiziki və hüquqi) eyni növdə əmtəə və xidmətlərindən seçmək (ayırmaq) imkanı verən işarə adlanır: (Çəki: 1)

- ☐ Sənaye nişanı
 - ☐ Keyfiyyət nişanı
 - ☐ Fərqləndirən xüsusiyyət
 - ☐ **Əmtəə nişanı**
 - ☐ Patent
-

294. Sual: Təhlükəsizlik sənədləri ilə qorunmayan elmi-texniki, istehsalat, idarəetmə, kommersiya, maliyyə və digər xarakterli bilik və təcrübə, adlanır: (Çəki: 1)

- ☐ Patent
 - ☐ Sənaye nümunəsi
 - ☐ **“Nou-hau”**
 - ☐ İxtira
 - ☐ Prototip
-

295. Sual: Aşağıda adları çəkilən texnoloji obyektlərin hansına patent verilmir: (Çəki: 1)

- ☐ **“Nou-hau”**
- ☐ İxtira
- ☐ Faydalı model
- ☐ Sənaye nümunəsi
- ☐ Hər birinə verilir

296. Sual: Lisenziya obyektindən müstəqil olaraq istifadə etmək hüququnu özündə saxlayan, və eləcə də, analoji lisenziyaları üçüncü şəxslərə ötürmək hüququna malik olan lisenziya, adlanır: (Çəki: 1)

- ☐ Müstəsna (eksklyuziv) lisenziya
- ☐ Tam lisenziya
- ☐ **Sadə lisenziya**
- ☐ Müşayət edici lisenziya
- ☐ Birdəfəlik lisenziya

297. Sual: Mövcud əmtəyə olan qiymətlərin müddətli çatdırılmaya olan qiymətlərdən aşağı olduğu, və çatdırılma müddəti artdıqca, yüksələn qiymətlərin birjada yaratdığı vəziyyət adlanır: (Çəki: 1)

- ☐ Spredinq
- ☐ Keş
- ☐ **Kontanqo**
- ☐ Varrant
- ☐ Bekuordeyşn

298. Sual: Fyuçers kontraktlarının bağlanması zamanı, həm alıcı, həm də satıcı tərəfindən brokerə müəyyən pul məbləğinin ödənilməsi tələb edilir ki, o da adlanır: (Çəki: 1)

- ☐ Girov
 - ☐ Faiz
 - ☐ **Marjin**
 - ☐ Keş
 - ☐ Avans
-

299. Sual: Lisenziyadan istifadənin iqtisadi nəticələri bazasında müəyyən edilən mükafatın forması necə adlanır? (Çəki: 1)

- ☐ Paysal ödəmələr
 - ☐ Lisenziat tərəfindən qiymətli kağızların ötürülməsi
 - ☐ **Müntəzəm faiz ayırmaları**
 - ☐ Qarşılıqlı texniki sənədlərin ötürülməsi
 - ☐ İlk nağd ödəmələri
-

300. Sual: Mümkün iqtisadi səmərənin qiymətləndirilməsi və lisenziatın gözlənilən mənfəəti əsasında əvvəlcədən müqavilədə ölçüsü müəyyən edilən ödəmələr necə adlanır? (Çəki: 1)

- ☐ Müntəzəm faiz ödəmələri
 - ☐ Lisenziatın mənfəətində iştirak payı
 - ☐ **Paysal ödəmələr**
 - ☐ Məhsulun emal dəyəri bazasında
 - ☐ Lisenziya əsasında istehsal edilmiş məhsulun dəyəri əsasında
-